

0520y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0520Y Dünya siyasəti

1 XIX əsrдə beynəlxalq münasibətlərə yanaşmalarında tamamilə anti-statist idilər:

- neorealistlər
- marksistlər
- ideallar
- neoliberallar
- liberallar

2 Qüvvələr balansını gizli diplomatiyanın ən zəif cəhəti hesab edirlər:

- neorealistlər
- neoliberallar
- liberallar
- ideallar
- marksistlər

3 Neorealistlər sabitliyin əsası hesab edirlər :

- Diplomatiyanı
- Nüvə silahlarını
- Mədəniyyəti
- İqtisadiyyatı
- siyasəti

4 Hansı dövlətin strateji üstünlüyü hal-hazırda da davam edir?

- İngiltərə
- Rusiya
- ABŞ
- Fransa
- Kanada

5 Liberalların fikrincə müharibə xəstəliyi:

- İnsan Hüquqlarına əsasən həll oluna bilər
- Müalicə olunmaz
- Əsasən azad ticarət vasitəsilə müalicə oluna bilər
- Burda heç bir problem həll oluna bilməz
- Demokratiya və sərbəst ticarət vasitəsilə müalicə oluna bilər

6 Müharibə avtoritar elitanın təcavüzkar instinktlərinin məhsuludur :

- neorealistlərə görə
- neoliberallara görə
- liberallara görə
- ideallara görə
- marksistlərə görə

7 İnsan haqları əsərinin müəllifi:

- E.Karr
- Tomas Peyn
- M.Doyle
- K.Volts
- K.Marks

8 əbədi sülh əsərinin müəllifi:

- E.Kant
- E.Karr
- K.Marks
- M.Doyle
- K.Volts

9 Sülh normal sosial durumdur:

- neomarksistlərə görə
- ideallara görə
- marksistlərə görə
- neoliberallara görə
- liberallara görə

10 Daxili-xarici yanaşmanın əsasını təşkil edir:

- neomarksizm
- neoliberalizm
- idealizm
- liberalizm
- marksizm

11 Qərb mənəvi həqiqətlərin qoruyucusudur fikrinin tərəfdarı:

- E.Karr
- Frencis Fukuyama
- K.Volts
- M.Doyle
- K.Marks

12 Daxili-xarici yanaşmanın banisi hesab olunur:

- K.Volts
- Frencis Fukuyama
- E.Karr
- K.Marks
- M.Doyle

13 Bütün dövlətlər qanunçuluğa,bir-birinin suverenliyinə hörmət edirlər fikri kimə məxsusdur?

- K.Volts
- Frencis Fukuyama
- E.Karr
- K.Marks
- M.Doyle

14 Kennet Volts:

- Liberalist idi
- Neoliberalisi idi
- Bütün nəzəriyyələri inkar edirdi
- Marksist idi
- İdealist idi

15 İdealizmin nüfuzunun artmasına səbəb olan amil:

- Dünya iqtisadi böhranı
- Kommunizmin dağılması
- Vestfal sistemi
- Helsinki aktı
- Dünya siyasetinin zəifləməsi

16 İdealizmin nüfuzunu qaldırdı:

- Dünya siyasetinin zəifləməsi
- Dünya iqtisadi böhranı
- Vestfal sistemi
- “Soyuq müharibə”nin başa çatması
- Helsinki aktı

17 Biri nəzəriyyə deyil:

- Neoliberalizm
- “Azad ev”
- Liberalizm
- İdealizm
- Marksizm

18 Liberal demokratiyalar bir-birilə münasibətdə gücün tətbiq edilməsindən çekinmək istəyirlər bu kimin fikiridir?

- K.Volts
- K.Marks
- M.Doyle
- Frencis Fukuyama
- E.Karr

19 Tarixin sonu və sonuncu insan əsərinin müəllifi:

- K.Volts
- Frencis Fukuyama
- E.Karr
- K.Marks
- M.Doyle

20 İdealizm daha geniş yayıldı:

- K.Marksın dövründə
- V.Vilsonun dövründə
- F.Ruzveltin dövründə
- C.Buşun dövründə
- M.Kaplanın dövründə

21 Feminizmin hansı qolu dünya siyasətində qadının rolunu məhz qadın qismində vurğulayır?

- rasionalist feminizm
- Postmodern feminizm
- Liberal feminizm
- Differensial feminizm
- radikal feminizm

22 Ticarət edən dövlətin inkişafı əsərinin banisi;

- K.Volts
- K.Marks
- E.Karr
- R.Rozenkras
- M.Doyle

23 V.Vilsonun hazırladığı müqavilə neçə maddədən ibarət idi?

- 19
- 20
- 18
- 14
- 27

24 Qüvvələr balansını tənqid edərək onu qeyri-müəyyən məntiqə zidd hesab edirlər:

- neorealistlər
- marksistlər
- ideallar
- liberallar
- neoliberallar

25 Beynəlxalq münasibətlər sisteminin ilk mərhələsi başlayır:

- Soyuq müharibənin sona yetməsi ilə
- Vaşinqton sistemi ilə
- Versal sistemi ilə
- Vestfal sistemi ilə
- Yalta-Potsdam sistemi ilə

26 Qloballaşma proseslərinin coğrafi qeyri-bərabərliyi ilə əlaqədar qloballaşma darvazaları ideyasını təklif etmişdir:

- Ç.Keqli
- S.Krasner
- Ç.Keqli
- O.E.Andersson
- R.Robertson

27 Qloballaşma proseslərinin coğrafi qeyri-bərabərliyi ilə əlaqədar O.E.Anderssonu qeyd etdiyi ideya:

- “bazarın qeyri-tənzimlənməsi” ideyası
- “Qloballığı müzakirə edərək”
- “Azad birma koalisiyası”
- “Qloballaşma darvazaları”

- “İnformasiya supermagistralları”

28 Ç.Keqli və Y.Uittkopfa görə, tədqiqatçıların maliyyənin qloballaşmasına edən amillərdən birincisi hansıdır?

- Milli sərhədlərin “yuyulması”
- “bazarın qeyri-tənzimlənməsi” ideyası
- Neft böhranı və bunun ardınca baş verən maliyyə axınları
- “yaxşı-pis” dixotomiyası
- Kompyuter texnologiyasının geniş tətbiqi

29 Qloballaşma problemlərinin tədqiqinə ilk müraciət edənlərdən biridir:

- Ç.Keqli
- B.Badin
- M.Veses
- R.Robertson
- C.Models

30 B.Badinin qloballaşma prosesinin I ölçüsünün daha mübahisəli olduğu sahə hansıdır?

- regional inkişaf
- “yaxşı-pis” dixotomiyası
- Milli sərhədlərin “yuyulması”
- Daima davam edən tarixi proses
- İqtisadi inkişaf

31 Qloballaşmanın elmi dərkedilməsində B.Badi neçə ölçünün üzərində dayanıb?

- 2
- 4
- 1
- 3
- 5

32 B.Badinin ayırdığı qloballaşma prosesinin II ölçüsünün daha mübahisəli olduğu sahələr hansılardır?

- Daima davam edən tarixi proses
- İnfilyasiya
- İqtisadi inkişaf
- Dünyanın universallaşması və homogenlaşması

33 1999-cu ildə hansı şirkətlər Avropadakı İnternetlə alış-veriş edənlərin sayının təqribən 9 mln nəfərə çatdığını bildirirdi?

- Kuhne and Nogel
- “HP”
- Microsoft
- Ernst və Young

34 Ernst və Young şirkəti Avropadakı İnternetlə alış-veriş edənlərin sayının təqribən 9 mln nəfərə çatdığını nə vaxt bildirdi?

- 1996-ci il
- 2000-ci il
- 1860-ci il

- 1999-cu il
- 1998-ci il

35 V.B.Kuznetsov yeni formalaşan cəmiyyəti necə adlandırdı?

- lokal cəmiyyət
- Sosial cəmiyyət
- İnformasiya cəmiyyəti
- meqacəmiyyət
- Kütləvi cəmiyyət

36 Ç.Keqli və Y.Uittkopfa görə, tədqiqatçılar maliyyənin qloballaşmasına təsir edən əsas neçə amili qeyd edirlər?

- 1
- 3
- 2
- 6
- 5

37 Qloballaşmanın ötürüculəri kimi böyük rola malikdir:

- Banklar
- Transmilli şirkətlər
- Nümayəndəliklər
- QHT-lər
- Transmilli şirkətlər və banklar

38 Qloballaşma termini geniş elmi dövriyyəyə neçənci illərdə daxil oldu?

- 2000-ci illərdə
- 1990-ci illərdə
- 1970-ci illərdə
- 1860-ci illərdə
- 1790-ci illərdə

39 Dünya siyasetində burulqanlıq kitabında Rozenau nəyi qeyd edirdi?

- Idarəetmə-mənəvi təməlin güclənməsidir
- Idarəetmə- insanın bütün fəaliyyət növləri üçün xas olan qaydalar sistemidir
- Idarəetmə- dünya siyasetində dəyişikliklər sistemidir
- Idarəetmə-mədəni təməlin güclənməsidir
- Idarəetmə- hökumətlərarası fəaliyyət növüdür

40 Hal-hazırda qlobal idaretmənin aşağıdakı parametrlərindən biri səhvdir:

- çətin idarəolunma
- müxtəlif aktorların iştirakı
- qarşılıqlı təsir formaları və metodların çoxluğu
- dünya siyasetində qadının rolunu
- onlar arasında iyerarxik əlaqələrin yoxluğu

41 Konstruktivistlər beynəlxalq instituların hansı ikili funksiyasını qeyd edirlər?

- Hərəkətverici və informasiya

- Tənzimləyici və formalasdırən
- Hərəkətverici və Tənzimləyici
- Hərəkətverici və formalasdırən
- Tənzimləyici və informasiya

42 Neçənci ildən etibarən postmodernizm sosial konstruktivizm cərəyanına çevrilir?

- 1990-ci ildən
- 1800-cü ildən
- 1970-ci ildən
- 2000-ci ildən
- 1890-ci ildən

43 Sərbəst ticarət ilk olaraq nə vaxt yaranıb:

- 1789
- 1900
- 1867
- 1846
- 1995

44 Sərbəst ticarət ilk olaraq yaranıb:

- B.Britaniyada
- İsvəçdə
- ABŞ-da
- Rusiyada
- Fransada

45 İmperializm sözünü əlavə etdilər:

- Sərbəst ticarətin tənqidçiləri
- ideallar
- neorealistlər
- neoliberallar
- marksistlər

46 Liberalizmin inkişafı bilavasitə hansı dövlətlə bağlı idi:

- ABŞ
- Kanada
- İngiltərə
- Fransa
- Rusiya

47 İqtisadi nəzəriyyə irəli sürmüştür:

- liberallar
- neorealistlər
- neoliberallar
- marksistlər
- ideallar

48 Dünya sistemi nəzəriyyəsinin banisi:

- K.Marks
- İ.Vallerstein
- K.Volts
- M.Doyle
- R.Rozenkrans

49 Birinci debatın nümayəndələri:

- marksizm-idealizm
- realizm-idealizm
- realizm-liberalizm
- liberalizm-idealizm
- marksizm-liberalizm

50 1920-1930-cu illərdə liberalizmə cavab olaraq formalaşdı:

- İdealizm
- Ənənəvi realizm
- Neoliberalizm
- Neomarksizm
- Marksizm

51 Morqentaya görə sülhü nə ilə saxlamaq olar?

- Müharibə ilə
- Diplomatiya ilə
- İqtisadiyyat ilə
- Sazişlər ilə
- Konfliktlər ilə

52 Makiavelliye görə tarixin hərəkətverici qüvvələri hesab olunur:

- Siyaset
- Diplomatiya
- Maddi maraq və qüvvə
- İqtisadiyyat
- Mədəniyyət və iqtisadiyyat

53 Realizm neçə ideyaya əsaslanır?

- 5
- 3
- 2
- 6
- 4

54 Liberallar öz fikirlərini mütləqləşdirirlər :

- K.Volts
- E.Karr
- R.Rozenkrans
- K.Marks
- M.Doyle

55 E.Karr nümayəndəsidir:

- neomarksizmin
- realizmin
- marksizmin
- idealizmin
- neoliberalizmin

56 Sərbəst rəqabət məhsuldar qüvvələrin inkişafının son formasıdır və buna görə də insan azadlığının yüksək mərhələsidir fikri kimlərə məxsusdur?

- ideallara
- liberallara
- neoliberallara
- neorealistlərə
- marksistlərə

57 Müstəqil davranabilmə baxımından beynəlxalq aktorlar ardıcılıqla sıralansayıdı, ilk sırada nələr yer alardı?

- Milli azadlıq hərəkatları
- Beynəlxalq integrasiya təşkilatları
- TMK-lar
- Milli dövlətlər
- Dini qurumlar

58 Nə üçün FAT (Fələstin Azadlıq Təşkilatı), İRA (İrlandiya Azadlıq Ordusu) və SİA kimi təşkilatları beynəlxalq aktor kimi səciyyələndirmək mümkündür?

- Beynəlxalq siyasetə ən az dövlətlər qədər təsir etdikləri üçün
- Milli azadlıq hərəkatları olduqları üçün
- Silahlı mübarizəyə əsaslandıqları üçün
- Təhlükəsizliyi ən plana çəkdikləri üçün
- Uzunmüddət mövcudluqların qoruya bildikləri üçün

59 Aşağıdakılardan biri Beynəlxalq münasibətlərdə hər hansı bir qurumun aktor kimi nəzərə alınması üçün tələb olunan şərtlərdən deyil:

- Müəyyən bir dövr ərzində mövcud olması
- Açıq bir şəkildə müəyyən olunması
- Beynəlxalq sferada müəyyən bir qərarvermə gücünə sahib olması
- Nisbi müstəqil, və ya müstəqil işlər yaradabilmə qabiliyyətinin olması
- Digər oyunculara təsir göstərə bilməyən nisbi məhdud vahidlər olması

60 Beynəlxalq proseslərə qoşulan fərd və ya vahidi hansı şərtlə aktor kimi qəbul etmək mümkündür?

- Fərd və ya vahid beynəlxalq prosesin digər iştirakçıları ilə normal münasibətlər qura bildikdə
- Fərd və ya vahid uzunmüddət bu proseslərdə mövcudluğunu qoruya bildikdə
- Fərdin və ya vahidin öz adından hərəkət etdiyi və öz ətrafi çərçivəsində muxtar olaraq davrana bildiyi halda
- Fərd və ya vahid beynəlxalq arenada həllədici söz sahibi olduqda
- Fərd və ya vahid beynəlxalq prosesin başqa iştirakçılarının da işlərinə qarşı bildikdə

61 Cim Doghertə görə beynəlxalq aktor anlayışı:

- Dövlətdaxili proseslərin həyata keçirilməsində fəal rol oynayan siyasi vahidlik
- Beynəlxalq arenada az və ya çox dərəcədə müstəqil qanuni fəaliyyət göstərmə qabiliyyətinə sahib təşkilati bir mövcudluq
- Beynəlxalq aləmdə baş verən hadisələrə birbaşa təsir edə bilən TMK

- Dünya ölkələrinin siyasi, iqtisadi, mədəni və s. problemlərinin həlli ilə məşğul olan qurum
- Beynəlxalq müstəvidə fəaliyyət göstərən universal təşkilatlar

62 Təzyiq qruplarının fəaliyyətini siyasi partiyalarla yaxınlaşdırın əsas amil:

- Hakimiyyətlə dialoq
- Bəzən təzyiq qruplarının seçkilərdə öz namizədləri ilə iştirak etməsi
- Siyasi hakimiyyətə gəlmək məqsədi
- Xarici siyasətə təsir mexanizmləri
- Qərarların qəbuluna təsir imkanları

63 Mənfəət və təzyiq qrupları ilə siyasi partiyaların ortaq cəhəti:

- Hər ikisi daxili vəsaitlər hesabına formalasdır
- Hər ikisi demokratiyanın inkişafı üçün son dərəcə önəmlidir
- Hər ikisi siyasi hakimiyyəti ələ keçirməyə çalışır
- Hər ikisinin əsas məqsədi siyasi qərarların qəbuluna təsir etməkdir
- Hər ikisi xaricdən maliyyələşir

64 Mənfəət və təzyiq qruplarının siyasi partiyalardan fərqi nədədir?

- Mənfəət və təzyiq qrupları əsasən siyasi hakimiyyəti ələ almaq barədə düşünürlər, siyasi partiyalar isə daha çox siyasi qərarların qəbuluna təsir etməyi qarşıya məqsəd qoyublar
- Siyasi partiyalar hakimiyyətə gəlmək, onun idarə olunmasında bilavasitə iştirak etmək istəyirlər, ancaq Mənfəət və təzyiq qruplarının belə bir məqsədi yoxdur
- Mənfəət və təzyiq qrupları qısamüddətli, siyasi partiyalar isə uzunmüddətli fəaliyyət göstərirler
- Siyasi partiyalar leqlə, mənfəət və təzyiq qrupları isə qeyri-leqlə yollarla fəaliyyət göstərirler
- Mənfəət və təzyiq qrupları iqtisadi, siyasi partiyalar isə siyasi hakimiyyəti ələ keçirmək istəyirlər

65 Nə üçün bəzi araşdırmaçılardan mənfəət qrupları məfhumu ilə təzyiq qrupları məfhumunun eyni mənada işlədilməsinə qarşıdır?

- Hər hansı qrupun bir təzyiq qrupu hesab edilməsi üçün mütləq onun hökumət tərəfindən dəstəklənməsi lazımdır
- Hər hansı qrupun bir təzyiq qrupu hesab edilməsi üçün onun mütləq siyasi qərarların alınması prosesinə təsir etmək cəhdlərində olması lazımdır
- Hər hansı qrupun bir təzyiq qrupu hesab edilməsi üçün onun müstəqil maliyyə mənbələri olmalıdır
- Hər hansı qrupun bir təzyiq qrupu hesab edilməsi üçün mütləq onun beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi lazımdır
- Hər hansı qrupun bir təzyiq qrupu hesab edilməsi üçün onun mütləq qərarların qəbulunda iştirakı lazımdır

66 Fəndləri (şəxsləri) beynəlxalq münasibətlərin aktoru kimi qəbul etmək mümkündürmü?

- Şübhəsiz, bəli
- Xeyr
- Fərdin bu və ya digər təşkilatı təmsil etməsindən asılıdır
- Bəli, ancaq müəyyən şərtlər daxilində
- Fərdin bu və ya digər dövləti təmsil etməsindən asılıdır

67 Hökumətdən kənar milli aktorlar dan sayılan qeyri-hökumət təşkilatları, yaxud təşkilatı marağı olan qruplar daha necə adlanır?

- Dini təsisatlar
- Alt milli (subnasional) qruplar
- Fəndlər
- Hökumət qurumları
- Lobbilər

68 Hökumətdən kənar milli aktorlar siyahısında verilə bilər:

- Hökumətlərarası təşkilatlar
- Hökumət qurumları
- QHT-lər
- Siyasi Partiyalar
- Media

69 Beynəlxalq siyasətin subyekti:

- Siyasi hərəkatlar
- Dövlətlər
- Dini qurumlar
- TMK-lar
- İnteqrasiya təşkilatları

70 Beynəlxalq siyasət:

- Siyasi proseslərin məcmusu
- Dövlətlər arasında həyata keçirilən siyasi fəaliyyət növü
- TMK-ların iqtisadi fəaliyyəti
- Dini qurumların fəaliyyəti
- Beynəlxalq integrasiya təşkilatlarının iqtisadi mübarizəsi

71 Beynəlxalq təşkilatlar hansılardır?

- Konkret bir regionda fəaliyyət göstərənlər
- Qlobal problemlərin həlli ilə məşğul olanlar
- Bütöv bir qitədə fəaliyyət göstərənlər
- Bütün dünya miqyasında fəaliyyət göstərənlər
- Beynəlxalq məsələlərin həlli ilə məşğul olanlar

72 Coğrafi prinsiplərə görə beynəlxalq təşkilatlar bu cür qruplaşdırılır:

- BHAT və BQHT
- Kiçik, orta və böyük
- Təkməqsədli və qarışq məqsədli
- Təkfunksiyalı və çoxfunksiyalı
- Beynəlxalq, regional, subregional və s.

73 Üzvlük prinsipinə görə beynəlxalq təşkilatlar bu cür qruplaşdırılır:

- Kiçik, orta və böyük
- BHAT və BQHT
- Beynəlxalq, regional, subregional və s.
- Təkfunksiyalı və çoxfunksiyalı
- Təkməqsədli və qarışq məqsədli

74 Hansılar beynəlxalq təşkilatların təsnifatının prinsipləridir? 1. Üzvlük; 2. Tabelilik; 3. Coğrafi; 4. Əhali; 5. Funkşional.

- 1, 3, 5.
- 1, 2, 3.
- 1, 4, 5.
- 2, 3, 4.

3, 4, 5.

75 Kimlər Beynəlxalq Hökumətlərarası Təşkilatların onlara üzv olan dövlətlərin maraqlarını əks etdirdiyini və bu sahədə qarşılıqlı münasibətləri tənzimlədiyini düşünür?

- Modernistlər
- Millətçilər
- Liberal institusionalizm cərəyanı nümayəndələri
- Realizm məktəbinin tərəfdarları
- Qlobalistlər

76 Kimlər Beynəlxalq Hökumətlərarası Təşkilatların qlobal problemlərin həllində mühüm rol oynayacaqlarını düşünür?

- Millətçilər
- Transmillətçilik məktəbinin nümayəndələri
- Realistlər
- Liberallar
- Mühafizəkarlar

77 Beynəlxalq təşkilatlar ona üzv olan dövlətlərin siyasi və iqtisadi maraqlarını əks etdirə də, onların xarici siyaset kursunun dəyişməsinə səbəb ola biləcək təsirə malik deyiller – fikirləri hansı cərəyan nümayəndələrinə aiddir?

- Kommunizm
- Siyasi realizm
- Liberalizm
- Modernizm
- Militarizm

78 Araşdırmaçılara görə dövlətdən kənarda mövcud olan beynəlxalq aktorları neçə qrupa bölmək olar?

- Onları təsnifatlandırmaq mümkün deyildir
- 2
- 4
- Dəqiq sayı mövcud deyildir
- 5

79 Dövlətdən kənarda mövcud olan beynəlxalq aktorların birinci qrupuna hansı təşkilatlanmalar aiddir?

- Daha çox siyasi, iqtisadi, mədəni, yaxud ictimai məqsədlərlə yaradılmış təşkilatlar
- Beynəlxalq təşkilatların qərarlarına təsir göstərməyə çalışan qruplar
- Yalnız siyasi maraqlar məqsədi ilə yaradılmış qruplar
- Yalnız iqtisadi maraqlar məqsədi ilə yaradılan ittifaqlar
- Birdən çox ölkədə istehsal və sərmayə fəaliyyəti ilə məşğul olan transmilli şirkətlər, firmalar

80 Dövlətdən kənarda mövcud olan beynəlxalq təşkilatlanmalar daha çox hansı regionlarda fəaliyyət göstərirler?

- Avropa ölkələrində
- Asiya qitəsində
- Rusiya və Çində
- Afrika və Cənubi Amerikada
- Şimali Amerika və Qərbi Avropa ölkələrində

81 Aşağıdakılardan biri dövlətdən kənarda mövcud olan beynəlxalq təşkilatlanmadır:

- GUAM
- NATO
- Beynəlxalq Əfv Təşkilatı
- Birləşmiş Millətlər Təşkilatı
- Ümumdünya Səhiyyə Təşkilatı

82 Aşağıdakılardan biri dövlətdən kənarda mövcud olan beynəlxalq təşkilatlanmalar sırasında verilə bilməz:

- Beynəlxalq Qızıl Xaç Cəmiyyəti
- İslam Konfransı Təşkilatı
- Dünya Sionist Təşkilatı
- Dünya Kilsələr Birliyi
- Dünya Həmkarlar Federasiyası

83 Beynəlxalq hökumətdənkənar təşkilatlanmaların fəaliyyətini izləmək, dəyərləndirmək nə üçün mümkün deyildir?

- Çünkü onların fəaliyyəti cəmiyyətin kiçik bir hissəsini əhatə edir
- Çünkü onların fəaliyyəti qeyri-rəsmi şəkildə həyata keçirilir
- Çünkü onların dəqiq siyahısı məlum deyil
- Çünkü onların fəaliyyəti qısamüddətlidir
- Çünkü onların fəaliyyəti dövlət üçün əhəmiyyət daşıdır

84 Beynəlxalq hökumətdənkənar təşkilatlanmalar əsasən nə zamandan formallaşmağa başlamışdır?

- XX əsrin 90-cı illərindən
- XXI əsrin əvvəllərindən
- XIX əsr boyu
- İkinci dünya müharibəsindən sonra
- XX əsrin əvvəllərindən

85 Mənfiət və təzyiq qruplarının siyasi fəaliyyətlərində təsirli olması üçün hansı şərt ödənməlidir?

- Xaricdən maliyyə dəstəyinin mövcud olması
- Fəaliyyətlərinin hakimiyyət orqanları ilə uzalaşdırılması
- Fəaliyyətlərinin siyasi partiyalarla uzlaşdırılması
- Hakimiyyətlə danışıqlara gedilməsi
- Qanunlar çərçivəsində təşkilatlanmaları və fəaliyyət göstərmələri

86 Melos dialoqu adı almış Pelopones müharibələrində bəhs edən kitabın müəllifi kimdir?

- Herodot
- Aristotel
- Sun Tsin
- Makivelli
- Fukidid

87 Yerli idarəetmə üsulu ilk dəfə tətbiq olunmağa başlanmışdı?

- Səlcuq imperiyasında
- Yunanıstanda
- Roma imperiyasında
- Finikiyada
- Qalliyada

88 Müharibə sənəti adlı əsərin müəllifi kimdir?

- Fukidid
- Aristotel
- Makivelli
- Sun Tsin
- Herodot

89 XI əsr yapon sivilizasiyası əsasən təsirində olmuşdur?

- Fransanın
- Türklərin
- İtaliyanın
- Çinin
- İngiltərənin

90 Qədim latin xalqlarına aiddir?

- qallar
- anqlo-sakslar
- vandallar
- qotlar
- inklər

91 Diplomatik missiyaların ilkin formaları sayılan ilk xarici təmsilçilik qurumları harada yaranmışdır?

- Fransada
- Yunanıstanda
- İspaniyada
- İtaliyada
- İngiltərədə

92 Diplomatik missiyaların ilkin formaları sayılan ilk xarici təmsilçiliklər neçənci əsrдə yaranmışdır?

- XIV
- X
- XI
- XII
- XVI

93 XI-XII əsrlər Avropada dövrü sayılır?

- yüzillik müharibə dövrü
- feodal çəkişmələri dövrü
- intibah dövrü
- geriləmə dövrü
- kapitalizmin yaranması dövrü

94 Vestfal sisteminin əsasını hansı ideya təşkil edirdi?

- millətçilik
- ərazi bütövlüyü
- suverenlik
- milli dövlət
- irqçılık

95 Avropa dövlətlərinin əksəriyyətinin iştirak etdiyi otuzillik müharibə yekunlaşdı?

- London sülhü ilə
- Vestfal sülhü ilə
- Berlin sülhü ilə
- Paris sülhü ilə
- Buxarest sülhü ilə

96 Vestfal sülhünün alman millətinin Müqəddəs Roma imperiyası üçün nəticəsi nə oldu?

- suverenliyi bütün Avropa dövlətləri tərəfindən tanındı
- 300-ə yaxın kiçik dövlətə parçalandı
- İngiltərə və Fransadan asılı vəziyyətə düşdü
- İspaniyaya birləşdirildi
- İtaliyaya birləşdirildi

97 Vestfal sisteminin Hollandiya və İsvəçrə üçün nəticəsi nə oldu?

- İtaliyadan asılı vəziyyətə düşdülər
- İspaniyaya birləşdirildilər
- İngiltərə və Fransadan asılı vəziyyətə düşdülər
- 300-ə yaxın kiçik dövlətə parçalandılar
- suveren dövlətlər qismində tanınma əldə etdilər

98 Suverenliyə malik milli dövlət ideyasının əsasını təşkil edən əsas ideyalara aid deyil?

- dənizə çıxışının olması
- əhalinin legitim idarə edilməsi
- ümumi ərazidə yaşayın əhalinin mövcudluğu
- Ərazinin mövcudluğu
- digər milli dövlətlər tərəfindən tanınma

99 İspan mirası uğrunda mübarizəyə hansı sülh müqaviləsi ilə son qoyulmuşdur?

- Paris sülhü
- Utrecht sülhü
- Budapeşt sülhü
- Buxarest sülhü
- Yeşilköy sülhü

100 Millətlər liqasının əsas ideyalarından biri idi?

- antidemokratiya
- şovinizm
- irqçılık
- kollektiv təhlükəsizlik
- demilitarizasiya

101 İkinci dünya müharibəsindən sonra yeni dünya nizamı əsasında yaradıldı?

- San-stefano sisteminin əsasında
- Versal-Vaşinqton sisteminin
- Yalta –potsdam sisteminin
- Vestfal sisteminin
- Vestfal sisteminin əsasında

102 Realizmin nümayəndələrinə aid deyil?

- R.Nibur
- İ.Kant
- E.Kennan
- T.Hobbs
- E.Karr

103 Beynəlxalq münasibətlərin və dünya siyasetinin tədqiqində əsas nəzəri yanaşmalara aid deyil?

- leninizm
- neomarksizm
- liberalizm
- Realizm
- postmodernizm

104 Tarixin sonu məqaləsinin müəllifidir?

- S.Soffman
- F.Ruzvelt
- Makiavelli
- F.Fukiyama
- Fukidid

105 BMT (Birləşmiş Millətlər Təşkilatı) neçənci ildə yaradılmışdır?

- 1920-ci ildə
- 1990-ci ildə
- 1975-ci ildə
- 1945-ci ildə
- 1918-ci ildə

106 Qoşulmamamaq hərəkatının təməli qoyulmuşdur?

- 2001-ci ildə
- 1955-ci ildə
- 1982-ci ildə
- 1975-ci ildə
- 1990-ci ildə

107 ABŞ və SSRİ arasında Karib böhranı neçənci ildə baş vermişdir?

- 1962-ci ildə
- 1937-ci ildə
- 1985-ci ildə
- 1953-cü ildə
- 1988-ci ildə

108 Bipolar sistemin əsas başlıca rəqibləri sayılırdı?

- ABŞ-Almaniya
- Almaniya-İtaliya
- Almaniya-SSRİ
- İngiltərə-Fransa
- SSRİ-ABŞ

109 İki blokun qarşışdırması ilə bağlı olan beynəlxalq münasibətlər sistemi sistemi adlanırdı?

- monopolyar sistem
- demokratik sistem
- avtoritar sistem
- bipolar sistem
- teokratik sistem

110 ATƏM (Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsi) neçinci ildə yaradılmışdır?

- 1880-ci ildə
- 1975-ci ildə
- 1999-cu ildə
- 1963-cü ildə
- 1983-cü ilde

111 Qloballaşmanın müasir mərhələsini xarakterizə edərkən hansı vacib tarixi vəziyyəti nəzərə almaq lazımdır?

1. Sovet blokunun dağıılması və beynəlxalq münasibətlərin ikiqütbü sisteminin parçalanması; 2. İkinci dünya müharibəsinin sona yetməsi ilə yeni dünya nizamının yaranması; 3. Lider-dövlətlərin dünya inkişafının postsənaye mərhələsini keçməsi; 4. XXI əsrin əvvəllərində yeni müstəqil dövlətlərin yaranması, ərəb baharı hadisələri, təbii fəlakətlər; 5. Dünya iqtisadiyyatının məhəlliləşdirilməsi.

- 1, 2, 4
- 1, 3, 5.
- 1, 2, 5.
- 2, 4, 5.
- 2, 3, 4.

112 Müasir dünyada qloballaşma əsasən hansı prinsiplər əsasında həyata keçirilir?

- Heçbiri
- Neoliberal iqtisadi prinsiplər
- Mühafizəkar iqtisadi prinsiplər
- Liberal iqtisadi prinsiplər
- Hamısı

113 Kimlər qloballaşmanı formal olaraq kişilərin hegemonluğunun təzahürü hesab edirlər?

- Radikallar
- Feministlərin bir hissəsi
- Yaşıllar
- Sağçılar
- Solçular

114 Kimlər qloballaşmanı kapitalizmin bütün dünya üzrə zəfəri kimi görürler?

- Hamısı
- Heçbiri
- Millətçilər
- Mühafizəkarlar
- Xristian-mühafizəkarlar

115 Kimlər qloballaşmanı dünya şər qüvvələri nin təzahürü hesab edirlər?

- Solçular

- Millətçilər
- Radikallar
- Yaşıllar
- Liberallar

116 Qloballaşma fenomeninin müzakirəsində tarixi yanaşmanın mahiyyəti nədir?

- Qloballaşma qarşısalınmaz bir prosesdir
- Qloballaşma dar maliyyə-informasiya məkanının formalaşması, kompyuterin və texnologiyanın üstünlük təşkil etdiyi yeni prosesdir
- Qloballaşma neoliberalizmə qarşı Qərb elitasının təbliğatçı xarakter daşıyan cavabıdır
- Qloballaşma obyektiv dünyəvi reallıqdır
- Qloballaşma özünəməxsus şəkildə müasirləşmə prosesinin inkişafı, bəşəriyyət sivilizasiyasının tam formalaşmasıdır

117 Qloballaşma fenomeninin müzakirəsində ideoloji yanaşmanın mahiyyəti nədir?

- Qloballaşma qarşısalınmaz bir prosesdir
- Qloballaşma obyektiv dünyəvi reallıqdır
- «Qloballaşma» termininin dövriyyəyə buraxılması neoliberalizmə qarşı Qərb elitasının təbliğatçı xarakter daşıyan cavabıdır
- Qloballaşma dar maliyyə-informasiya məkanının formalaşması, kompyuterin və texnologiyanın üstünlük təşkil etdiyi yeni prosesdir
- Qloballaşma özünəməxsus şəkildə müasirləşmə prosesinin inkişafı, bəşəriyyət sivilizasiyasının tam formalaşmasıdır

118 Qloballaşma fenomeninin müzakirəsində darnizamlı yanaşmanın mahiyyəti nədir?

- Qloballaşma neoliberalizmə qarşı Qərb elitasının təbliğatçı xarakter daşıyan cavabıdır
- Qloballaşma dar maliyyə-informasiya məkanının formalaşması, kompyuterin və texnologiyanın üstünlük təşkil etdiyi yeni prosesdir
- Qloballaşma qarşısalınmaz bir prosesdir
- Qloballaşma obyektiv dünyəvi reallıqdır
- Qloballaşma özünəməxsus şəkildə müasirləşmə prosesinin inkişafı, bəşəriyyət sivilizasiyasının tam formalaşmasıdır

119 Qloballaşma fenomeninin müzakirəsi hansı yanaşma tərzlərinə bölünür?

- Tarixi və social yanaşma
- İdeoloji və təcrubi yanaşma
- Darnizamlı, tarixi və mənəvi yanaşma
- Tarixi və əsaslı yanaşma
- Darnizamlı, ideoloji və tarixi yanaşma

120 Aşağıdakılardan biri qloballaşmanın aid edildiyi məsələlərdən biri deyil:

- neoliberal iqtisadiyyat programının siyasi demokratikləşmə programı ilə kombinasiyasının təmin olunması
- Amerika dəyərlər sisteminin məğlub olması
- Sərhədyanı iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin intensivləşməsi
- Soyuq müharibədən sonra başlamış tarixi dövr
- Dünya iqtisadiyyatının transtornasiyası

121 Qloballaşma termini ilk dəfə kim tərəfindən işlənmişdir?

- B.Klinton
- T.Levit
- S.Hannington
- C.Koleman
- Z.Brezinski

122 Hansıları birmənalı şəkildə BHAT, yaxud BQHT qrupuna daxil etmək olmur? 1. İnterpol; 2. NATO 3. Beynəlxalq əmək Təşkilatı 4. Beynəlxalq Qırmızı Xaç Komitəsi

- 1, 2.
- 1, 3.
- 2, 4.
- 3, 4.
- 2, 3.

123 Hansı BQHT-di?

- Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
- Beynəlxalq Amnistiya Təşkilatı
- ASEAN
- NAFTA
- Avropa İttifaqı

124 Transmilli şirkətlərin birləşdirilməsi və ələ keçirilməsi hesabına dünya iqtisadiyyatında yeni güclü subyektlərin ortaya çıxması hansı tendensiyanın nəticəsidir?

- Beynəlxalq ticarətin genişlənməsinin
- Müasir iqtisadi qloballaşmanın
- Milli iqtasadiyyatların güclənməsinin
- Beynəlxalq iqtisadi ayrılmışın
- Siyasi integrasiyanın

125 İqtisadi sahədə qloballaşmanın xarakterindən biri kimi göstərilə bilməz:

- Bir çox əməliyyatların sürətlə və praktiki olaraq gecə-gündüz yerinə yetirilən dünya maliyyə bazarının formallaşdırılması
- Kapitalın yerdəyişməsinin sıçrayışla artmasının miqyası və tempı
- Sürətli sənaye istehsalının artım tempinin beynəlxalq ticarət əlaqələrindən açıq fərqlə üstün olması
- Bütün ölkələrin ÜDM artımı ilə müqayisədə beynəlxalq ticarətin qabaqlayıcı artımı
- Telekommunikasiya sisteminin inkişafı və program təminatının hesabına praktiki olaraq eyni anda maliyyə və digər bazarlarda baş verən yeniliklər barədə informasiyaların yayılması

126 Avropada adı hərbi qüvvələr haqqında müqavilə imzalanmışdı:

- 1980-ci il
- 1990-ci il
- 1997-ci il
- 2000-ci il
- 1985-ci il

127 Dövlətlərarası daxili münaqişələrə aid deyildir:

- Müxtəlif etnik qruplar arasında
- Şəhərlərarası münaqişələr
- Dövlət və qeyri-dövlət strukturlar arasında
- Mərkəzi hakimiyət və etnik və ya dini qruplar arasında

128 Assimetrik münaqişələrdə:

- Tərəflərin qüvvələri bərabərdir
- Tərəflərin qüvvələri zəifdir
- Tərəflərin qüvvələri tarazlıq təşkil edir

- Tərəflərin qüvvələri qeyri-bərabərdir

129 Münaqışələrin sülh yolu ilə bitməsi aşağıdakılardan biri hesabına baş vermir:

- Preventiv diplomatiya
- İnkişaf etmiş ölkələrdə qocalma
- Sülhün qorunması
- Sülhün bərpa olunması
- Qloballaşma

130 Əhalinin artımı ilə bağlı münasibətlərdən biri səhvdir:

- Təbii ehtiyatların məhdudluğu
- İnkişaf etmiş ölkələrdə qocalma
- Qloballaşma
- Iqtisadi münasibətlər

131 Hesablamalara görə əhalinin artımı əsasən hansı ölkələrin hesabına baş verir:

- Cənub
- Qərb
- Şərq
- Şimal

132 İlk dəfə qızıl standartını hansı ölkə tətbiq etmişdir?

- 1868-ci ildə Fransa
- 1821-ci ildə Böyük Britaniya
- 1995-ci ildə Uruqvay
- 2000-ci ildə Uruqvay
- 1870-ci ildə İtaliya

133 Müasir dövrdə qloballaşmanın obyekti hansı dövlətlərdir?

- İEÖ
- “Ətraf” dövlətlər
- “Nüvə” dövlətlər
- İEOÖ və İEÖ
- “Yarımətraf” dövlətlər

134 Müasir dövrdə qloballaşmanı subeykti hansı dövlətlərdir?

- “Nüvə” dövlətlər
- İEOÖ və İEÖ
- İEOÖ
- “Yarımətraf” dövlətlər
- “Ətraf” dövlətlər

135 Qızıl milyard adlanan qrupa hansı ölkələr daxildir?

- İEOÖ və Üçüncü dünya ölkələri
- İEÖ və İEÖ
- Üçüncü dünya ölkələri
- İEÖ
- İEOÖ

136 Kimlər milli dövlət erasının özünün yekununa yaxınlaşdığını iddia edirlər?

- Liberallar
- Qatı mühafizəkarlar
- Qloballaşmanın qatı tərəfdarları
- Qloballaşmanın əlehdalarları
- Radikal millətçilər

137 Kimlər milli dövləti nostaljik fiksiya adlandırırlar?

- Qloballaşmanın əlehdalarları
- Qloballaşmanın qatı tərəfdarları
- Millətçilər
- Mühafizəkarlar
- Liberallar

138 BMT-nin əhalinin yerləşməsi üzrə üçüncü konfransı:

- 1994
- 1997
- 1983
- 1985
- 1989

139 BMT-nin əhalinin yerləşməsi üzrə birinci konfransı:

- 2000
- 1974
- 1979
- 1975
- 1971

140 Dəniz hüququ üzrə BMT-nin Üçüncü konfransı:

- 1896-1913
- 1973-1982
- 1979-1981
- 1899-1917
- 1887-1913

141 1980-ci illərdə ekoloki problem- atmosferin çirkəlməsi əsasən nə ilə bağlı idi?

- Suyun çirkəlməsi
- İşlənmiş qazların tullantıları
- Yeni torpaqların artırılması
- Meşələrin qırılması

142 D.Karduel yazırkı ki, merkatilizm termini yaranmasını iki müəllifə borcludur:

- C.Qoldsteyn və R.Uolters
- D.Bleyk və R.Uolters
- C.Nayn və R.Qlipin
- C.Nayn və D.Bleyk

143 Proteksionizm siyaseti metodlarının tətbiqini iki qrupa bölür:

- Tarif və qeyri-tarif metodlar
- Ümumi və xüsusi metodlar
- Iqtisadi və siyasi metodlar
- Tarif və ümumi-tarif metodlar

144 Merkantilizmin tərəfdarları hansı sahəyə xüsusi diqqət ayırırlar?

- Ticarət balansı
- Müqavilələrin bağlanması
- Qeyri-tarif metodlar
- Milli iqtisadiyyat

145 1940-ci illərin ortalarında dünyada yeganə iqtisadi lider var idi, o da:

- Fransa
- Böyük Britaniya
- ABŞ
- İtaliya
- Almaniya

146 Beynəlxalq Valyuta Fondu ilə bağlı fikirlərdən biri səhvdir:

- 1945-ci ildə yaradılmışdır
- Qərargahı Nyu-Yorkda yerləşir
- Brett-Vuds razılaşmaları əsasında yaradılmışdır
- Qərargahı Vaşinqtonda yerləşir

147 Araşdırmaçı Vallerstainın kapitalist dünya sisteminin inkişafı ilə bağlı 3 əsas ssenarisi: 1. Neofeodalizm 2. Demokratik diktatura 3. Mərkəzsizləşdirilmiş və ədalətli dünya 4. Dezinteqrasiya olunmuş dünya 5. Anti-qlobalist dünya

- 1, 2, 3.
- 2, 4, 5.
- 1, 2, 5.
- 3, 4, 5.
- 2, 3, 4.

148 Kapitalın sürətlə toplanması imkanlarını məhdudlaşdırın səbəblər aşağıdakılardır: 1. Ucuz işçi qüvvəsinin tükənməsi; 2. Məhsulun dəyərində əməyin ödənilmə payının uzunmüddətli azalması tendensiyası; 3. Ucuz işçi qüvvəsinin artması; 4. Məhsulun dəyərində əməyin ödənilmə payının uzunmüddətli artması tendensiyası.

- 1, 4.
- 2, 4.
- 3, 4
- 2, 3.
- 1, 2.

149 Aqressiv etnosiyasi və fundamental səfərbərlik aşağıdakılara əsaslanır: 1. Çoxluğun arasında yaşayan azlıqlara bərabər hüququn verilməsi; 2. Sərhədlərə yenidən baxılması məqsədilə qonşu etnoərazi 3. Quruluşlarının dəyişdirilməsi; 4. ABŞ və Qərbin qloballaşma şəri kimi qəbul edilməsindən imtina; 5. Digər sivilizasiyalarla dialoq

- 4, 5.
- 1, 3.
- 1, 2, 3.

- 3, 4, 5.
- 2, 3, 4.

150 Qloballaşma şəraitində üçüncü dünya ölkələri milli azadlıq müharibəsi dövründə qarşılara hədəfləri qoyublar? 1. Milli dövlət statusunu almaq; 2. Qloballaşmanın subyekti olmaq; 3. Beynəlxalq birliyin bərabərhüquqlu və suveren üzvü olmaq; 4. Qloballaşmanın obyekti olmaq.

- 1, 3.
- 1, 4.
- 3, 4.
- 2, 4.
- 1, 2.

151 Merkantilistlər siyasi realistlərin hansı ideaları ilə həmfikirdirlər?

- Dövlət iqtisadi maraqlarını müdafiə etməlidir
- Dövlətin təhlükəsizlik maraqları əsasdır
- Heç bir cavab doğru deyil
- Dövlət siyasi maraqlarını müdafiə etməlidir
- Dövlətin siyasi maraqları onun iqtisadi maraqlarından öncə gəlir

152 Merkantilizm yanaşması tərəfdarları nəyə əsaslanırlar?

- İqtisadiyyat və siyaset qarşılıqlı fəaliyyət göstərməlidir
- Bütün cavablar doğrudur
- Hərbi güc siyasetə xidmət etməlidir
- İqtisadiyyat siyasetə xidmət etməlidir
- Dövlətin gücü iqtisadiyyatı güclü etməlidir

153 1970-ci il enerji böhranından çıxan nəticə:

- Hərbi güclə yüksək səviyyəli siyaset bir çox hallarda iqtisadiyyatın qarşısında gücsüz olur
- Bütün cavablar doğrudur
- Daxili faktorlar heç də önəmli rol oynamır
- Hərbi güc heç zaman aşağı səviyyəli siyasetin qarşısında gücsüz ola bilməz
- Hərbi güc hər zaman bütün problemləri həll etməyə qadirdir

154 əsasən hansı hadisə dünya siyasetində iqtisadi faktoru ön plana çəkməyə başladı?

- 1991-ci ildə SSRİ-nin dağıılması
- XX əsrin sonunda sosializmin süqutu
- İkinci dünya müharibəsinin nəticələri
- 1930-cu illərin iqtisadi böhranı
- 1970-ci illərin enerji böhranı

155 Lokallaşma ssenarisi nəyi nəzərdə tutur?

- Sosial və mədəni dözümsüzlük forması kimi mədəni təcrid siyasetini
- Sosial və mədəni tolerantlığı
- Hamısını
- Heç birini
- Qlobal sivilizasiyanın formallaşmasının sürətlənməsini

156 Aşağıdakılardan biri Vaşinqton konsensusu nun prinsiplərindən biri kimi verilə bilməz:

- özəlləşdirmə
- Tənzimləmə
- ticarətin liberallaşması
- maliyyə liberallaşması
- mülkiyyət hüququnun təminini

157 Vaşinqton konsensusu nə zaman qəbul edilmişdir?

- 1992
- 1980
- 1979
- 1983
- 1975

158 İqtisadi qloballaşma –

- Ölkələr arasında və ölkənin öz daxilində bərabərsizliyə səbəb olur
- Kapitalizmin məntiqi sosial ədalətini təmin edir
- Milli dəyərlərin qorunmasının qaranti olur
- Əhali arasında sosial səviyyədə yaxınlıq yaradır
- Dövlətlər arasında siyasi bərabərliyi təmin edir

159 Müasir dünyada sabitlik və təhlükəsizliyin təmin edilməsində həllədici rol nələrə məxsusdur? 1. Beynəlxalq hüquqa; 2. əxlaqi normalara; 3. Beynəlxalq prinsiplərə; 4. Siyasi normalara.

- 1, 4.
- 2, 3.
- 1, 2.
- 3, 4.
- 1, 3.

160 əxlaqi normanın beynəlxalq münasibətlərə təsirinin yolları: 1. Ayrı-ayrı fəndlərin səviyyəsində; 2. Dövlətlərin şüur və qənaətləri vasitəsilə; 3. Etik prinsiplərinin müəyyən sistemi əsasında formalaşmış icimai rəy vasitəsilə; 4. Siyasi partiyaların rəyi ilə.

- 3, 4.
- 2, 4.
- 1, 3.
- 1, 2.
- 2, 3.

161 İqtisadi liberalizmin nümayəndələri: 1. Adam Smit; 2. Bob Svitki; 3. Con Stüard Mill; 4. David Rikardo.

- 1, 2.
- 1, 3, 4
- 2, 4.
- 3, 4.
- 2, 3.

162 Xarici kvotalar nəyi nəzərdə tutur?

- Xaricə aparılan malların fiziki və ya dəyər ifadəsində görə tənzimlənməsini
- Bu və ya digər mal növlərinin gömrükдeki tariflərini
- Bu və ya digər mal növlərinin fiziki və ya dəyər ifadəsində ölkəyə nə qədər daxil ediləcəyini
- Bu və ya digər mal növlərinə tətbiq edilən rüsumlarını

- Xaricə ixrac olunan sənaye məhsullarına gömrük nəzarətini

163 Daxili bazarın qorunmasının daha sadə variantlarından biri:

- Qarışq metoddan istifadə
- Subsidiyaların tətbiqi
- Xarici mallara kvotaların qoyulması
- Gömrük tariflərinin tətbiqi
- Xaricdən gətirilmiş mallara rüsumlarının tətbiqi

164 Subsidiya və kvotaların tətbiqini nəzərdə tutan metod hansıdır?

- Qarışq metod
- Radikal
- Qeyri-tarif
- Tarif
- Liberal

165 Himayəçilik siyasəti hansı iqtisadi metodların tətbiqini nəzərdə tutur? 1. Tarif; 2. Qeyri-tarif; 3. Liberal; 4. Radikal.

- 2, 3.
- 1, 2.
- 1, 4.
- 2, 4.
- 3, 4.

166 XX əsrin sonunda dünya informasiya xidmətləri bazarının başlıca subyekti:

- Almaniya
- ABŞ
- Böyük Britaniya
- Çin
- Rusiya

167 Beynəlxalq elmi-texniki xidmətlərə aid olmayan növünü qeyd edin:

- Yeni avadanlıqlarda işləmək üçün mütəxəssislərin hazırlanması ilə bağlı xidmətlər
- Obyektlərin tikintisinin layihələşdirilməsi xidməti
- Avadanlıqların quraşdırılması ilə bağlı xidmətlər
- Məhsulun satışı ilə bağlı xidmətlər
- Obyektin tikintisi ilə bağlı xidmətlər

168 Aşağıdakı hansı variantda beynəlxalq iqtisadi integrasiyanın inkişaf mərhələlərinin ardıcılılığı pozulmuşdur:
1. Siyasi ittifaq 2. Azad ticarət zonaları 3. Gömrük ittifaqı 4. Ümumi bazaar 5. İqtisadi və valyuta birlüyü

- 4, 5
- 2
- 1, 2
- 1
- 3

169 Bizim tanıdığımız dünyانın sonu. XXI əsrin sosial elmi əsərlər məcmuəsi kimə məxsusdur?

- R.Koks

- A.Frank
- A.Qramşı
- İ.Vallerstayn
- D.Krasner

170 Aşağıdakılardan biri neomarksizm nəzəriyyəsinin nümayəndəsi deyildir?

- C.Nayn
- A.Q.Frank
- Teodor Ruzvelt
- İ.Vallerstayn
- R.Koks

171 Liberalizmin xarici siyasət fəaliyyətinin və diplomatiyanın açıqlığı, xarici siyasətdə demokratik prinsipləri və mənəvi meyarlara istiqamətlənməsi kimin adı ilə bağlıdır?

- İ.Vallerstayn
- Teodor Ruzvelt
- Uilyam Taft
- Vudro Vilson
- Uorren Hardinq

172 Neorealizm yaxud struktur realizm nə zaman formalaşıb?

- 1850-ci ilin ortalarında
- 1890-ci ilin əvvərində
- 1950-1960-ci illərdə
- 1970-ci ilin sonlarında
- 1870-ci ilin ortalarında

173 Realistlərin rəyinə görə, sülhün qorunmasının ən effektiv üsulu:

- regional maraqlardır
- Anarxiya münasibətləridir
- Milli suverenlikdir
- Qüvvələr balansıdır
- Milli maraqlardır

174 Xalqlar arasında hüquq anlayışı nə zaman meydana gəldi?

- XX əsrin sonlarında
- XIX əsrдə
- XX əsrin əvvəllərində
- XVI əsrдə
- XXI əsrin əvvəllərində

175 Amerikan Tədqiqatçısı Riçard Folka görə beynəlxalq münasibətlərdə istifadə edilən hüquq normalarının əksəriyyəti nəyə əsaslanır?

- Siyasi-iqtisadi maraqlara
- Tarixi təcrübəyə
- Siyasi normalara
- Əxlaq prinsiplərinə
- Milli dəyərlərə

176 Beynəlxalq münasitətlərin nizamsız xarakteri ilk olaraq hansı sistemlə verilmiş beynəlxalq hüquqla nizamlanır?

- Versal-Vaşinqton
- Versal
- Bretton-Wuds
- Vestfal
- Vaşinqton

177 Əxlaqi normalaların əsası çatışmazlıqlarından biri:

- Bütün cavablar doğrudur
- Hüquqi nəticələr doğurması
- Nisbətən gec formalasması
- Beynəlxalq münasibətlərə təsiri mexanizmi
- Hüquqi məsuliyyət daşıması

178 Əxlaqi normalaların siyasi normalarla ortaq cəhəti:

- Bütün cavablar doğrudur
- Normalar siyasi partiyaları əhatə edirlər
- Normalaların pozulmasının günahkarları hüquqi məsuliyyət daşıyırlar
- Normalaların pozulması hüquqi nəticələr doğurmur
- Hər iki normanın pozulması beynəlxalq hüquqi məsuliyyət doğurur

179 Siyasetdə əxlaq yoxdur, məqsədə uyğunluq vardır ifadəsi kimə məxsusdur?

- K.Smittn
- İ.Kant
- N.Makiavelli
- V.Lenin
- S.Hannington

180 Siyasi normalar hansı formada qeydə alınır? 1. Bəyannamə; 2. Qətnamə; 3. Bəyanat; 4. Fərman; 5. Saziş.

- 2, 3, 4.
- 3, 4, 5.
- 2, 4.
- 1, 3, 5.
- 4, 5.

181 Siyasi normaları beynəlxalq hüquqdan əsas fərqi nədədir?

- Siyasi normalar beynəlxalq xarakter daşıdır
- Siyasi normaların yerinə yetirilməməsi hər hansı rəsmi sanksiyaları özündə əks etdirmir
- Beynəlxalq hüququn yerinə yetirilməməsi hər hansı rəsmi sanksiyaları özündə əks etdirmir
- Beynəlxalq hüququn obyekti milli dövlətlərdir
- Beynəlxalq hüquq daha qədim formalasma tarixinə malikdir

182 Dövlətin müəyyənləşdirdiyi və öz maraqlarına uyğun olaraq tərəfdar olduqları davranış qaydaları necə adlanır?

- İqtisadi norma
- Hüquq norması
- Əxlaq norması

- Siyasi norma
- Mədəni norma

183 Beynəlxalq münasibətləri tənzimləyən əsas sosial normalar kimi hansı normalar qəbul edilib? 1. Siyaset; 2. İqtisadiyyat; 3. Hüquq; 4. Mədəniyyət 5. Əxlaq.

- 4, 5.
- 2, 3, 4.
- 2, 4.
- 1, 3, 5.
- 3, 4, 5.

184 Siyasi-iqtisadi inkişafın tendensiyaları arasında əhəmiyyətli olanlar: 1. İEÖ-in iqtisadi integrasiyası; 2. Qlobal bazarın yaradılması; 3. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında blok-regionların ayrılması; 4. Məhəlli münaqişələrin artması.

- 2, 3.
- 3, 4;
- 2, 3, 4;
- 1, 2, 3;
- 2, 4;

185 BVF-nin əsas prinsipləri sırasında verilə bilməz:

- İxrac və idxlən mallar eyni statusa malikdir
- Qarşılıqlı fəaliyyət
- Rüsumların və digər ticarət maneollarının azaldılması
- Subsidiyaların artırılması
- Ayrı-seçkiliyə yol verilməməsi

186 Bretton-Vuds sistemi nəyi nəzərdə tuturdu?

- Kvotaların artırılmasını
- Tariflərin tətbiqini
- Beynəlxalq ticarətə nəzarəti
- Azad ticarətin inkişafını
- Ticarət anlaşmalarının həyata keçirilməsini

187 Hansı sistem çərçivəsində BVF və Dünya Bankı yaradıldı?

- Versal-Vaşinqton
- Vaşinqton
- Versal
- Bretton-Vuds
- Vestfal

188 Marksizm haqda fikirlərdən biri yanlışdır:

- Əsas etibarı ilə noemarksizm çərçivəsində inkişaf edir
- Əsasən "Şimal-Cənub" məsələləri ilə məşğul olur
- Siyasi-iqtisadi sahədə varlı və kasıbların mübarizəsinə əsaslanır
- Siyasi-iqtisadi sahədə dövlətlərin mübarizəsinə əsaslanır
- İqtisadiyyatın siyasetə münasibətdə ilkinliyinə əsaslanır

189 Liberalizmin tərəfdarlarının mövqeyi kimi verilə bilməz:

- Bütün cavablar doğrudur
- İqtisadi sahədə əməkdaşlıq zəruridir
- Dövlətlər arasında ümumi maraqlar çoxdur
- Dövlətlərin rəqabəti önemlidir
- Qarşılıqlı mənşətin əldə edilməsi mümkündür

190 Sülhə daha çox təsir edən münaqişə hansıdır?

- silah
- hücum
- oyun
- döyüş
- debat

191 Rappoportun qeyd etdiyi münaqişələr sırasına daxil ola bilməz:

- cavab variantlarının hamısı doğrudur
- Silah
- döyüş
- oyun
- debat

192 Rappoport hansı kriteriyaya istinad edib?

- “Əqli mülkiyyət”
- “İqtisadi təhlükəsizlik”
- “Axın forması”
- “Əbədi sülh”
- “Qlobal əməkdaşlıq”

193 Rappoporta görə neçə tip münaqişə var?

- 6
- 3
- 2
- 4
- 5

194 Beynəlxalq münasibətlərin axın formasına istinad edərək maraqlı təsnifat irəli sürür:

- Hantinton
- A.Rappoport
- V.Wilson
- Karr
- Morgentau

195 A.Rappoport hansı ölkə politoloqudu?

- İngiltərə
- Kanada
- İspaniya
- ABŞ
- Fransa

196 Cəlb olunan tərəflər müxtəlif gücə malikdilərsə bu necə münaqişədir?

- simmetrik
- assimmetrik
- mədəni
- siyasi
- iqtisadi

197 Cəlb olunan tərəflər eyni gücə malikdirlər bu necə münaqişədir?

- mədəni
- simmetrik
- assimmetrik
- iqtisadi
- siyasi

198 Beynəlxalq münaqişələrin təsnifləşdirilməsində hansı növlərə rast gəlinir?

- mədəni və siyasi
- simmetrik və assimmetrik
- qlobal və yerli
- iqtisadi və dini
- mədəni və iqtisadi

199 Beynəlxalq münaqişələrin vahid tipologiyası hansıdır?

- ekoloji,demoqrafik
- vahid tipologiya yoxdur
- mədəni,siyasi
- mədəni,iqtisadi
- iqtisadi,siyasi

200 Beynəlxalq münaqişələr neçə növə bölünür?

- 3
- bir istiqamətdə baş verir
- 4
- bir çox növləri var
- 2

201 Münaqişələrin yaranma səbəblərindən biri:

- yalnız iqtisadi problemlər
- yalnız siyasi problemlər
- yalnız ekoloji problemlər
- siyasi xadimlər arasında olan konfliktlər
- yalnız mədəni problemlər

202 Münaqişə:

- iqtisadi zəmində baş verir
- yalnız siyasi xarakter daşıyır
- dövlət maraqları xaricindədir
- həll olunmaz prosesdir
- dövlətlərin düşünülmüş, məqsədyönlü xarici siyasəti nəticəsində hazırlanır və həll edilir

203 Beynəlxalq münaqişələrin yaranması hansı amillərdən asılıdır?

- mədəni və iqtisadi
- siyasi
- iqtisadi
- obyektiv və subyektiv
- mədəni

204 Beynəlxalq münaqişələrin növləri sırasında göstərilə bilməz:

- terrorizm
- iqtisadi
- dini
- ərazi
- milli

205 Beynəlxalq münaqişə:

- əsasən xalqın marağını təmsil edir
- partiyalar arasında fikir ayrılığıdır
- dövlət daxilində fikir ayrılığıdır
- dövlətlər arasında fikir ayrılığıdır
- siyasi sistemdə baş verən müsbət haldır

206 Münaqişələrin öyrənilməsi necə əhəmiyyətə malikdir?

- praktiki
- nəzəri və praktiki
- heç bir əhəmiyyətə malik deyil
- əsasən təcrübi
- nəzəri

207 Bəşəriyyətin əsas məqsədi nədir?

- həyatda qalmaq uğrunda mübarizə
- ekoloji problemi həll etmək
- kapitalizmə son qoymaq
- demoqrafik problemi həll etmək
- dünyanın sonuna yaxınlaşmaq

208 Hazırda əsas problem:

- ekoloji problemlər
- nüvə problemi
- təbii fəlakətlər
- heç bir münaqişə zonası yoxdur
- demoqrafik problemlər

209 Beynəlxalq münasibətlərin mərkəzi problemi:

- beynəlxalq təhlükəsizlik
- beynəlxalq münaqişələr
- beynəlxalq sülh
- terrorizm
- beynəlxalq integrasiya

210 Azərbaycan BMT-nin təhlükəsizlik şurasına neçə il müddətinə üzv seçildi?

- 2
- 6
- 7
- 5
- 4

211 Qarabağ münaqişəsinin həlli ilə məşğul olur:

- BMT
- İKT
- AB
- NATO
- ATƏT-in Minsk qrupu

212 Gürcüstanın münaqişə zonası:

- Kosovo
- Tbilisi
- Heç bir münaqişə zonası yoxdur
- Qarabağ
- Abxaziya və Osetiya

213 Soyuq müharibənin iştirakçıları:

- ABŞ və SSRİ
- Rusiya və İngiltərə
- ABŞ və Fransa
- Fransa və İngiltərə
- ABŞ və İngiltərə

214 Kuba böhranının həll olunmasının səbəbkarları:

- İspaniya və ABŞ
- Rusiya və İngiltərə
- Fransa və ABŞ
- İngiltərə və Fransa
- ABŞ və Rusiya

215 Azərbaycanın münaqişə zonası:

- Gəncə
- Naxçıvan
- Bakı
- Şamaxı
- Qarabağ

216 Azərbaycanın münaqişə etdiyi dövlət:

- Ermənistan
- Rusiya
- ABŞ
- Fransa
- Gürcüstan

217 Karib böhranı zamanı ABŞ-ın prezidenti:

- C.Buş
- V.Vilson
- F.Ruzvelt
- Reyqan
- Kennedi

218 Karib böhranının yaranmasının səbəbkəri:

- F.Ruzvelt
- R.Reyqan
- Xruşsov
- Çörçil
- V.Vilson

219 Azərbaycan BMT-nin təhlükəsizlik şurasına üzv seçildi:

- 2011
- 2012
- 2008
- 2009
- 2010

220 İlk inqilabçı terrorçulara aid deyil:

- inqilabi xalqçılar
- blankistlər
- anarxistlər
- babuvistlər
- demokratlar

221 1954 –cü ildə dərc edilmiş Инсан, дювлят вя мцищарибя əsərinin müəllifi kimdir?

- K.Uolts
- J.J.Russo
- P.Keoxeyninin və Ҧ.Nay
- İ.Kant
- A.Smit

222 Terrordan zərər çəkən Misir prezidenti:

- Nehru
- Ənvər Sadat
- Olef Palme
- İohan Pavel
- Sezar

223 Terrordan zərər çəkən kimi göstərilənlərdən biri yanlışdı:

- İohan Pavel
- Sezar
- B.Obama
- Aldo Moro
- Olef Palme

224 Terror çoxt vaxt:

- heç bir variant doğru deyil
- güclü hədəflərə qarşı istiqamətlənir
- böyük dövlətlərə qarşı istiqamətlənir
- iqtisadiyyata qarşı istiqamətlənir
- zəif hədəflərə qarşı istiqamətlənir

225 Müasir terrorizmin əsas xüsusiyyəti:

- bütün cavablar doğrudur
- mənfi nəticəsinin azlığı
- tez-tez meydana çıxması
- sakit şəraitdə olması
- az xəsarətli olması

226 Terrorizmin növlərini göstərin:

- qrup və fərdi
- fərdi və dövlət himayəli
- dövlət himayəli və qrup
- dövlət himayəli və toplu
- toplu və qrup

227 Terrorizm neçə yerə bölünür?

- 5
- 6
- 2
- 3
- 4

228 Terrorizmin məqsədi:

- iqtisadi gerilik əldə etməkdir
- irqi ayrı-seçkilik salmaqdır
- dünyani məhv etməkdir
- dövlətlərin və xalqların rasional düşünməsinin qarşısını almaqdır
- dini dözümlülük yaratmaqdır

229 Məqsəd və tələblərini dramatikləşdirərək səsləndirmək üçün güc və zor tətbiq etməkdir:

- totalitarizm
- marksizm
- kommunizm
- terrorizm
- satanizm

230 Terrorçuluq fəaliyyətinə ilk növbədə aid edilə bilər:

- partiyalar
- beynəlxalq təşkilatlar
- ictimai təşkilatlar
- dövlət xadimləri və dövlət müəssisələri
- QHT-lər

231 Ön plana mədəni xarakterlli konfliktlər çıxdı:

- Versal sülhündən sonra
- II dünya müharibəsindən sonra
- I dünya müharibəsindən sonra
- “Soyuq müharibə”dən sonra
- Vestfal sülhündən sonra

232 Siyasi terrorizm üstünlük təşkil edirdi:

- XVəsrda
- XVII əsrda
- XIX əsrda
- XX əsrin əvvəli və ortalarında
- XVI əsrda

233 Solçulara qarşı sağçı terrorizm meydana çıxır:

- XVəsrda
- XVII əsrda
- XX əsrda
- XIX əsrda
- XVI əsrda

234 İlk terrorizm növü:

- qeyri-dəqiq terrorizm
- iqtisadi terrorizm
- siyasi terrorizm
- inqilabi terrorizm
- beynəlxalq terrorizm

235 Müasir terrorizm mənbəyini hardan alır?

- İkinci dünya müharibəsindən
- Nidarland burjua inqilabından
- İngiltərə burjua inqilabından
- Böyük Fransa inqilabından
- Birinci dünya müharibəsindən

236 Terror və terrorizm anlayışları leksikona daxil oldu:

- 1987-ci ildə
- 500 il əvvəl
- bir əsr əvvəl
- iki əsr bundan əvvəl
- 1900-cü ildə

237 Yaxın tariximizdə baş verən terror aktını göstərin:

- Klintonun qətli
- R.Reyqanın qətli
- Yuli Sezarin qətli
- II Aleksandrın qətli
- C.Buşun qətli

238 Kimin öldürülməsi ilk terror aktı kimi götürülür?

- F.Ruzveltin
- R.Reyqanın
- V.Vilsonun
- Yuli Sezarnı
- Hannibalın

239 Terror hadisəsi ilk olaraq nə zaman baş verib?

- 1880-cı ildə
- 1345-ci ildə
- e.ə. 49-cu ildə
- e.ə. 44-cü ildə
- 1789-ci ildə

240 Beynəlxalq terrorizm nə vaxt yaranıb?

- 1950
- 1987
- 1980
- 1960
- 1990

241 Ümumdünya Ticarət mərkəzinə hücum edilib:

- 1980
- 1987
- 1997
- 1993
- 1990

242 Terrordan daha çox əziyyət çəkən bölgələr:

- Latin Amerikası
- cavab variantlarının hamısı doğrudur
- doğru cavab yovdur
- Yaxın Şərqi
- Avropa

243 Terror aktları daha da artdı:

- 1930-cu illərdən sonra
- 1970-ci illərdən sonra
- 1980-ci illərdən sonra
- 1950-ci illərdən sonra
- 1940-ci illərdən sonra

244 ABŞ-da baş verən terror aktı:

- 2010
- 2001
- 2003
- 2004
- 2009

245 Hal hazırda terroru dəstəkləyən ölkə:

- Gürcüstan
- Ermənistan
- İtaliya
- Türkiyə
- Azərbaycan

246 Ermənistanın terror təşkilatı:

- BMT
- ASALA
- AŞ
- AB
- ATƏT

247 Müasir terrorizm əsasən:

- dövlətlər tərəfindən himayə olunur
- ictimai təşkilatlar tərəfindən himayə olunur
- partiyalar tərəfindən himayə olunur
- QHT-lər tərəfindən himayə olunur
- cavab variantlarının hamısı doğrudur

248 Terrorizmlə bağlı gündəmdə olan ölkə və şəhərlər sırasında verilə bilməz:

- Beyrut
- Kipr
- Moskva
- Moqadiş
- Entebbe

249 Münhen olimpiya oyunlarında hansı dövlətin iştirakçılara qarşı terror aktı törədilib?

- İsrail
- Fələstin
- Azərbaycan
- ABŞ
- Gürcüstan

250 Münhen olimpiya oyunlarının keçirildiyi vaxt:

- 1998
- 1980
- 1972
- 1990
- 1987

251 . Тящлилин сявийяляри термининindən əsərində geniş istifadə etmişdir?

- İ.Kant
- P.Keohéйнин вя Ъ.Най
- J.D.Singer
- J.J.Russo
- A.Smit

252 Azərbaycana qarşı törədilən terror aktları hansı dövlətin adı ilə bağlıdır?

- Fransanın
- Ermənistanın
- Ukraynanın
- ABŞ-ın
- İspanyanın

253 1914-cü ildə hansı ölkənin vəliəhdi öldürdü?

- Ukraynanın
- Avstriyanın
- Fransanın
- İspanyanın
- ABŞ-ın

254 Terrorizmin neçə ideoloji baxış növü var?

- 3
- 5
- 6
- 4
- 2

255 Peruda fəaliyyət göstərən təşkilat:

- ”İşıqlı yol”
- AB
- BMT
- NATO
- ASALA

256 Terrorçular necə ideoloji baxışlara malik ola bilərlər?

- geniş və dar ideoloji baxışlar
- beynəlxalq çərçivədə baxışlar
- bütün variantlar doğrudur
- iqtisadi çərçivədə baxışlar
- sağ və sol ideoloji baxışlar

257 NATO siyasetini dəyişikliyə məruz qoyan hadisə

- 11 sentyabr hadisələri
- beynəlxalq problemlər
- siyasi problemlər
- iqtisadi problemlər
- “Soyuq müharibə”

258 Ф.Фукуйаманın Лоббистин тякrap дцщнсяляри адлы мягалиси neçənci ildə işiq üzü görmüşdür?

- 1930-cu ildə
- 1980-ci ildə
- 1999-cu ildə
- 1990-ci ildə
- 1950-ci ildə

259 қямийят metodlaryndan istifadə eđän tədqigatçylar hansı meyara əsaslanırlar?

- təcrübə
- seçim
- müşahidə
- risk
- validlik

260 Hansı amil xx ясрин сону - xxыI ясрин яввялляринде дцийадакы инкишаф бейнялхалг ялагялярин эцслянимясиня шарайт йаратды?

- həlli birgə səylə mümkün olan proseslərin artması
- 11 sentyabr hadisəsi
- qloballaşma
- soyuq müharibənin bitməsi
- SSRİ-nin dağıılması

261 Qloballaşma йалныз сяр҆ядлярин ачылмасы дейил, онларын юздиң даща варлы йахуд имтиязлы щесаб едян дювлəтлəри дцийанын бىтдиң йохсуллۇу ахмасын дейя бальманмасы да демякдир fikrinin müəllifi kimdir?

- O.E.Андерсон
- B.G.Хорос
- Ы.Розенau
- L.Dolfus
- F.Fukuyama

262 Qloballaşma дарвазалары идеясынып müəllifi kimdir?

- F.Fukuyama
- L.Tuoru
- O.E.Андерсон
- B.G.Хорос
- Ы.Розенau

263 Окинавада Бюйцк сяккизлийин саммити neçənci ildə keçirilmişdir?

- 2000-ci ildə
- 1930-cu ildə
- 1950-ci ildə
- 1999-cu ildə
- 1990-ci ildə

264 Лоббистин тякrap дцишнсяляри adlı məqalənin müəllifi kimdir?

- T.Hobs
- L.Tuoru
- Fukuyama
- Ы.Розенau
- B.G.Хорос

265 Koqnitiv kartirləşmə metoduna aid deyil?

- Онун ясасыны инсанын алдыны информасийаны неся гябул вя тяшkil етдийинин юйрянилмасинин васиблийи илия балы тясявврлəр тяшkil едир
- щадисялярин тякrapланма тезлийини ашkar етмəjən yonjaliib
- онлар арасында сябяб-натиъя бальарыны мцайяnlashdirməkdeñ ibarəttdir

- Методун маңыздан чындыктын ясасында бу вя йа диээр сийасатчынын ачар-категорийаларыны ашкар етмек
- Бейнәлхалг тядигаттарда бу метод илк нювбядя сийаси хадимларин табии мянтигинин юйренилмасиня йөнөлиб

266 Когнитив картирашмя metoduna aiddir?

- илкин мяршлядя щадисялярин гейдийаты вя таснифаты мейарлары мцайян едилир
- Башга сөзлә, щадисяянын (мясялян, конфликт вязийятин) тезлийи, интенсивлийи вя мцддятлийини съиййяляндирян «ачар сөзларин» аналоглары ашкар едилир
- Ивент-тәщилдән истифада едяряк, мисал ццн, данышыларда эцзяштляр динамикасыны, онларын щансы сүртле едилдийини, иштиракчылардан кимин биринъи эцзяштэ этдейини вя с. мцайян етмек олар
- ясасыны инсанын алдыбы информасийаны неъя гябул вя ташкил етдейинин юйренилмасинин ваъиблийи илия байлы тасяввүрләр ташкил едир
- щадисялярин тякрарланма тезлийини ашкар етмая йөнөлиб

267 İvent təhlilə aid deyil?

- ясасыны инсанын алдыбы информасийаны неъя гябул вя ташкил етдейинин юйренилмасинин ваъиблийи илия байлы тасяввүрләр ташкил едир
- илкин мяршлядя щадисялярин гейдийаты вя таснифаты мейарлары мцайян едилир
- Башга сөзлә, щадисяянын (мясялян, конфликт вязийятин) тезлийи, интенсивлийи вя мцддятлийини съиййяляндирян «ачар сөзларин» аналоглары ашкар едилир
- Ивент-тәщилдән истифада едяряк, мисал ццн, данышыларда эцзяштляр динамикасыны, онларын щансы сүртле едилдийини, иштиракчылардан кимин биринъи эцзяштэ этдейини вя с. мцайян етмек олар
- щадисялярин тякрарланма тезлийини ашкар етмая йөнөлиб

268 Kontent təhlili elmə daxil etmişdir?

- Q.Lassuel
- J.J.Russo
- R.Keşeyn və İ.Nay
- İ.Kant
- A.Smit

269 Вейнәлхалг мцнасибетләрдә тядигат методларына aiddir?

- risk
- keyfiyyət
- təcrübə
- seçim
- müşahidə

270 Дцний сийасати, щамчинин бейнәлхалг мцнасибетләрдә тядигат методлары пеçә група бюләнцер?

- 10
- 3
- 4
- 2
- 1

271 İlkin məlumatlara aid deyil?

- елми няшрләрдә яксини тапмыш материаллар
- сийаси хадимларин бяланатлары вя чыхышлары
- рясми сяядлар вя диээр информасийа мянбяляри
- статистик мәлumatlar
- тарихи фактлар

272 Тәhlilin qlobal səviyyəsinə aid deyil?

- О, щам дювлятлярин, щам дя цмцмдңиң сийаси системинин гейри-дювлят акторларынын гарышылыглы ялагяляринин юйрянилмасини нязарда тутур
- ян міреккаб тяңліл сөвиййасидір
- Айры-айры дювлятляр сөвиййасинде тәдгигатлар ццн мәгайисе-политологи тәдгигатлар бүйцк юнам дашыйырлар
- Айры-айры структур элементтәрләrin бу системин формалашмасы вя фиялийяттәнде ролу ашкар едилир, мәхтәлиф акторларын рягабят вя ямқадашлыг мәселе-ляри нязардан кечирилир, системин юзциң инкишаф мәйләри мәңгүл олунур
- Бу заман систем бир тамлыг кими эютцелләр

273 әn mürəkkəb təhlil səviyyəsi sayılır?

- айрыса дювлят сөвиййаси
- індивид сөвиййаси
- regional səviyyə
- fərd səviyyəsi
- глобал сөвиййаси

274 Təhlilin qlobal səviyyəsinə aiddir?

- Сийаси күтляләр сөвиййасинде диәр халгларын гаврама ъящатляри, ъямийяттә мөвъуд олан вя бейнәлхалг саңчай аид едилян дайярлар, тәсеввүрләр кими мәселе-ляри тәдгиг едилир.
- Айры-айры дювлятляр сөвиййасинде тәдгигатлар ццн мәгайисе-политологи тәдгигатлар бүйцк юнам дашыйырлар
- сийаси гәрарларын гәбулу просесляри тәдгиг олунур
- щам дювлятлярин, щам дя цмцмдңиң сийаси системинин гейри-дювлят акторларынын гарышылыглы ялагяляринин юйрянилмасини нязарда тутур
- Бу ишләрдә мәнагиша шартларындә гавраманын формалашмасына, о сәмәдян информасийанын садяляшдирилмасина (натисядя реаллыын чохшаңыллыгы гүлбәл тәсеввүрләр чарчывлярина салыныр) бүйцк дигтәт айрылыр

275 İndivid səviyyəyə aiddir?

- сийаси гәрарларын гәбулу просесляри тәдгиг олунур
- дәнниә сәнчәсинде сийаси просесе ъялб едилиши
- Айры-айры дювлятляр сөвиййасинде тәдгигатлар ццн мәгайисе-политологи тәдгигатлар бүйцк юнам дашыйырлар
- Сийаси күтляләр сөвиййасинде диәр халгларын гаврама ъящатляри, ъямийяттә мөвъуд олан вя бейнәлхалг саңчай аид едилян дайярлар, тәсеввүрләр кими мәселе-ляри тәдгиг едилир.
- Бу ишләрдә мәнагиша шартларындә гавраманын формалашмасына, о сәмәдян информасийанын садяляшдирилмасина (натисядя реаллыын чохшаңыллыгы гүлбәл тәсеввүрләр чарчывлярина салыныр) бүйцк дигтәт айрылыр

276 İndivid səviyyəyə aid deyil?

- Сийаси елитанын тәдгиги заманы сийаси хадимларын шахсийяттәрләrin хүсуси дигтәт йетирилир
- сийаси гәрарларын гәбулу просесляри тәдгиг олунур, йалныз бу дәғә психология хүсусийяттәрләrin ясасын дейил, бу вя яңа диәр юлкәдә гәрар гәбулеттә механизми нюктәи-назарәндән
- дәнниә сәнчәсинде сийаси просесе ъялб едилиши инсандарын индивидуал хүсусийяттәрләrin тяңлилини нязарда тутур
- Бу саңчада яксар тәдгигатлар сийаси политолоэйи чарчывляриндә апарылыр
- бурада сийаси елита вя күтля тәдгигатларыны фяргляндирләр

277 Təhlilin səviyyələrinə aid deyil?

- індивид сөвиййаси

- айрыса дювлят сявиийяси
- глобал сявиийя
- regional səviyyə
- fərd səviyyəsi

278 Təhlilin neçə səviyyəsi fərqləndirilir?

- 10
- 3
- 4
- 2
- 1

279 OPEK əsasən hansı məsələlərin həlli ilə məşğul olur?

- Neft hasilatı
- İnsan alveri
- Elm və təhsil
- Səhiyyə
- Hərbi

280 ASOİƏT-in daxilində hansı təşkilatın üzvləri əksəriyyət təşkil edir?

- OPEK
- Aİ
- ASEAN
- NATO
- ATƏT

281 Aşağıdakılardan hansı ASOİƏT-ə daxil deyil?

- Türkiyə
- ÇXR
- Yaponiya
- ABŞ
- RF

282 Aşağıdakılardan hansı ASOİƏT-ə daxil deyil?

- ABŞ
- Yaponiya
- RF
- ÇXR
- İspaniya

283 Aşağıdakılardan hansı ASOİƏT-ə daxil deyil?

- ABŞ
- Yaponiya
- RF
- ÇXR
- İtaliya

284 Aşağıdakılardan hansı ASOİƏT-ə daxil deyil?

- ÇXR
- Böyük Britaniya
- Yaponiya
- Rusiya
- ABŞ

285 Aşağıdakılardan hansı ASOİəT-ə daxil deyil?

- Fransa
- ÇXR
- Rusiya
- ABŞ
- Yaponiya

286 ATƏT hansı təşkilatın əsasında yaradıldı?

- ATƏM
- Aİ
- QİƏT
- Avropa Şurası
- AİB

287 Neft ixrac edən ölkələrin təşkilatı:

- NAFTA
- ASEAN
- Aİ
- OPEK
- NATO

288 Aşağıdakılardan hansı ASOİəT-ə daxil deyil?

- ABŞ
- Almaniya
- Rusiya
- Yaponiya
- Çin

289 ŞAATS hansı coğrafi ərazini əhatə edir?

- Şimali Amerikanı
- Şimali Afrikanı
- Şərqi Asiyani
- Şərqi Avropanı
- Qərbi Avropanı

290 ASEAN hansı coğrafi ərazini əhatə edir?

- Qərbi Avropanı
- Cənub-şərqi Asiyani
- Latin Amerikasını
- Mərkəzi və Cənubi Amerikanı
- Mərkəzi Asiyani

291 Aşağıdakılardan hansı Avropada fəaliyyət göstərir?

- NAFTA
- Aİ
- ŞAATS
- ASOİƏT
- ASEAN

292 Aşağıdakılardan hansı Amerika qıtəsində fəaliyyət göstərir?

- ŞAATS
- ASEAN
- NAFTA
- Aİ
- GUAM

293 Aşağıdakılardan hansı Asiya qıtəsində fəaliyyət göstərir?

- NAFTA
- ASEAN
- ŞAATS
- Aİ
- NATO

294 Aşağıdakılardan hansı Afrika qıtəsində fəaliyyət göstərir?

- NATO
- ŞAATS
- ASEAN
- NAFTA
- QİƏT

295 Maliyyə profilli universitetlər daha çox Avropanın hansı şəhərində cəmləşmişdir?

- Berlin
- London
- Brüssel
- Praqa
- Cenevrə

296 Avropa integrasiya məslələri profilli universitetlər daha çox Avropanın hansı şəhərində cəmləşmişdir?

- Cenevrə
- Brüssel
- London
- Berlin
- Praqa

297 Diplomiya və beynəlxalq münasibətlər profilli universitetlər daha çox Avropanın hansı şəhərində cəmləşmişdir?

- Berlin
- Cenevrə
- London
- Praqa
- Brüssel

298 Biliyin artan rolu hansı ölkələrdə daha çox hiss edilir?

- Sənaye ölkələrində
- İEÖ və İEOÖ-də
- İEOÖ-də
- Üçüncü dünya ölkələrində
- İEÖ-də

299 İstənilən müharibəni inkar edən əxlaqi yanaşmalar necə adlanır?

- Kommunitarist
- Anti-militarist
- Pasifist
- Aktivist
- Kosmopolitist

300 İstənilən müharibəni inkar edən əxlaq mexanizmləri nə adlanır?

- Aktivizm
- Pasifizm
- Kommunitarizm
- Anti-militarizm
- Kosmopolitizm

301 Liberal məktəbin nümayəndələri –

- Universal normaların mümkünüyünə inanırlar
- Əxlaq prinsiplərini tarixlə şərtləndirirlər
- Universal ümumbəşəri normaların mövcud olduğunu hesab edirlər
- Əxlaq prinsiplərini mədəniyyətlə şərtləndirirlər
- Düzgün cavab yoxdur

302 Aşağıdakılardan biri hələki hamılıqla qəbul edilməyən əxlaq prinsiplərindəndir:

- İnsan hüquqlarına sahib çıxılması
- Sülhün qorunması
- Təhlükəsizliyin təmin edilməsi
- Suvereniyə hörmət olunması
- Bioloji müxtəlifliyin qorunması

303 Dünya siyasetində relyativist yanaşmanın nümayəndələri –

- Bütün cavablar doğrudur
- Əxlaq prinsiplərinin tarixlə şərtləndirilməsini qəbul etmirlər
- Universal insan normalarının mövcudluğunu qəbul etmirlər
- Universal insan hüquqlarının mövcudluğu ilə razılaşırlar
- Əxlaq prinsiplərinin mədəniyyətlə şərtlənməsinə qarşı çıxırlar

304 Beynəlxalq hüququn əsas banilərindən biri:

- İ.Kant
- H.Qrotsi
- P.R.Viotti
- M.V.Kauppi
- S.Hannington

305 Müasir dünya siyasitinin etik başlangıcı kim tərəfindən qoyulmuşdur?

- İ.Kant
- H.Qrotsi
- S.Hannington
- P.R.Viotti
- M.V.Kauppi

306 Latinca nəyinsə ümumi qəbul edilmiş – ümumi dəyərlər və ənənələr əsasında tətbiq edilməsi mənasını verən toqez sözünün dilimizdə qarşılığı:

- “Norma”
- “Hüquq”
- “Prinsip”
- “Əxlaq”
- “Adət”

307 Dünya siyasetində əxlaq hansı nöqteyi-nəzərdən araşdırılır?

- Atılan addımların nə dərəcədə yaxşı yaxud pis olması
- Beynəlxalq prinsiplər necə uzlaşması
- Dünya meydanında bu və ya digər fəaliyyətlərin qiymətləndirilməsi
- Görülən işlərin nə dərəcədə düzgün və ya yanlış olması
- Fəaliyyətlərin siyasi cəhətdən ədəbli yaxud ədəbsiz olması

308 Ölkələr arasındaki diplomatik münasibətləri nizamlayan müəyyən prinsipləri və hüquq normalarının müəyyənləşdirildiyi mühüm sənəd:

- Aİ Nizamnaməsi
- Beynəlxalq Məhkəmənin müvafiq qərarları
- Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası
- BMT Nizamnaməsi
- 1967-ci il Vyana Konvensiyası

309 Beynəlxalq normalara görə diplomatlar:

- Akreditə olunduqlar ölkə sərhədləri xaricində diplomatik üstünlüklerin bir qismindən istifadə edə bilərlər
- Akreditə olunduqları ölkədə diplomatik üstünlüklerdən, imtiyazlardan və immunitetlərdən istifadə edirlər
- Akreditə olunduqları ölkənin sərhədləri xaricində diplomatik üstünlüklerdən, imtiyazlardan və immunitetlərdən istifadə edə bilərlər
- Olduqları ölkədə immunitetlərdən başqa digər diplomatik üstünlük və imtiyazlardan istifadə edirlər
- Olduqları ölkədə imtiyazlardan başqa digər diplomatik üstünlük və imtiyazlardan istifadə edirlər

310 Hansı təşkilatın Nizamnaməsinin 2-ci maddəsində Təşkilat onun üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanmışdır bəndi qeyd olunur?

- ASEAN
- BMT
- GUAM
- MDB
- İKT

311 Dövlətlərin suveren bərabərliyi

- Dövlətlərin hərbi baxımdan bərabərliyi
- Dövlətlərin iqtisadi baxımdan bərabərliyi

- Dövlətlərin hüquqi baxımdan bərabərliyi
- Dövlətlərin siyasi baxımdan bərabərliyi
- Dövlətlərin mədəni baxımdan bərabərliyi

312 Aşağıdakılardan biri beynəlxalq xüsusi hüququn tətbiq sahəsi deyil:

- Korporasiyalar arasındaki hüquqi məsələlər
- Ayrı-ayrı şəxslər arasındaki hüquqi münasibətlər
- Transmilli şirkətlər arasındaki münasibətlər
- Dövlətlərarası münasibətlər
- Qeyri-hökumət təşkilatları arasındaki münasibətlər

313 Beynəlxalq ümumi hüquq nəyi nizama salır?

- Bütün cavablar doğrudur
- Dövlətlər arasındaki münasibətləri
- Ayrı-ayrı şəxslər arasındaki hüquqi münasibətləri
- Korporasiyalar arasındaki hüquqi problemləri
- Qeyri-hökumət təşkilatları arasındaki münasibətləri

314 Hazırda Beynəlxalq Məhkəmənin Statutunun 38-ci maddəsinə müvafiq olaraq aşağıdakılardan biri beynəlxalq hüququn mənbələrindən biri kimi göstərilə bilməz:

- Məhkəmi qərarları və doktrinalar
- Hüququn ümumi prinsipləri
- Siyasi normalar
- Ümumi və xüsusi beynəlxalq konvensiyalar
- Hüquqi norma kimi qəbul edilmiş beynəlxalq adətlər

315 Münaqişələrin sülh yolu ilə deyil, hüquqi yollarla həll edilməsinin zəruriliyi ifadəsi kimə məxsusdur?

- S.Strenc
- Hüqo Qrotsi
- F. De Viktoriya
- P.A.Tsıqankov
- Riçard Folk

316 İnsan hüququ anlayışı hansı tarixi hüquqi mənbədə var idi?

- Beynəlxalq xüsusi hüquqda
- Roma hüququnda
- Avropa hüququnda
- Beynəlxalq hüquqda
- Qədim Şərq hüququnda

317 Boloniya prosesi universitetləri hansı tiplərə böldü?

- Tamamilə Boloniya sisteminə qoşulmuş; Qismən Boloniya sisteminə qoşulmuş; Çətinliklə fəaliyyət göstərən
- Boloniya sisteminə alternativ şəkildə fəaliyyət göstərən; Boloniya sistemi ilə əlaqəli fəaliyyət göstərən
- Boloniya sistemindən tamamilə kənardə qalan; Boloniya sistemində uğursuzluğa düşər olan; Müflisləşən
- Tamamilə Boloniya sisteminə qoşulmuş; Qismən Boloniya sisteminə qoşulmuş
- Boloniya sisteminə qoşula bilməyən; Boloniya sistemində uğurla fəaliyyət göstərən

318 Aşağıdakılardan biri Boloniya Bəyənnaməsinin mahiyyətini açıqlamır:

- Təhsilin əsasını onun əldə edilməsinə sərf edilmiş saatların miqdarı təşkil edir
- Təhsilin keyfiyyətinə müstəqil nəzarət
- Kredit sistemi bütün dövlətlərdə təhsil prosesinin vahid uçotunu nəzərdə tutur
- İkinci – magistr dərəcəsinin əldə edilməsinə yönəlmüşdir
- İki səviyyəli ali təhsil, birinci səviyyə bakalavr

319 Boloniya Bəyannaməsi nə zaman imzalandı?

- 1999-cu ildə
- 2005-ci ildə
- 2000-ci ildə
- 1990-ci ildə
- 1995-ci ildə

320 Təhsilin inkişafı və planlaşdırılmasında iştirak edən hökumətlərarası təşkilatlar sırasında verilə bilməz:

- YUNİDO
- BMT İnkişaf Programı
- YUNİSEF
- BMT Uşaq Fondu
- YUNESKO

321 Aşağıdakılardan biri yanlışdır:

- Latın Amerikası ölkələrində fundamental təhsili olan universitetlər üstündür
- Fundamental təhsilin zəifləməsi etik, mənəvi, sosial ədalət və s. dəyərlərə mənfi təsir edir
- Tətbiqi təhsil get-gede daha çox yayılır
- Fundamental təhsilin səviyyəsinin azalması Yaponiya, ABŞ, Çin və s. ölkələrdə aydın seçilir
- Fundamental təhsil yavaş-yavaş aradan çıxır

322 Tətbiqi təhsil aşağıdakı ölkələrdən hansında xüsusilə geniş yayılmamışdır?

- Çin
- Rusiya
- Böyük Britaniya
- ABŞ
- Azərbaycan

323 Təhsilin kommersiyalaşdırılması hansı tədris müəssisələri üçün xarakterikdir?

- Hamısı
- Özəl
- Orta təhsil
- Ali təhsil
- Dövlət

324 Təhsilin dezinteqrasiyası özünü nədə göstərir?

- Müxtəlif ölkələrdə təhsilin idarəetmə funksiyalarının ümummilli səviyyədən bələdiyyə səviyyəsinə düşməsində
- Müxtəlif ölkələrdə təhsilin idarəetmə funksiyalarının ümummilli səviyyədən milli səviyyəyə düşməsində
- Təhsilin desentralizasiyasında
- Bütün cavablar doğrudur
- Yerli təhsil strukturlarının dərslərin verilməsi ilə bağlı müstəqilliyində

325 Təhsil sahəsində integrasiyanı göstərən əlamətlərdən biri kimi göstərmək olmaz:

- Təhsil programına yeni fənlərin əlavə olunması
- Müxtəlif universitetlər tərəfindən tanınan diplomların verilməsi
- Tələbə mübadiləsi
- Müəllim-professor mübadiləsi
- Təhsil programlarının standartlaşdırılması

326 Təhsilin simasızlaşması nə deməkdir?

- Müəllimlə (professorla) şagird (tələbə) arasında bilavasitə ünsiyyətin aradan qalxması
- Təhsilin səviyyəsinin aşağı düşməsi
- Təhsildə davamlılığın labüdlaşması
- Şərqi Avropa, Asiya, Avropa və Şimali Amerikaya “beyin axını”
- Təhsildə yeni texnoloji yeniliklərdən tam mənada yararlana bilməmək

327 Aşağıdakılardan biri ehtiyacı olan xüsusi kateqoriya insanların təhsili üçün təklif olunan əlavə xidmət sahələrindən biri deyil:

- Nəqliyyat vasitələrinin idarə olunması üzrə sürücülük kursları
- Psixologiya kursları
- Danışıqların aparılması üçün təşkil olunan kurslar
- Xarici dil öyrənilməsi üçün kurslar
- Kompyuter biliklərinin mənimşənilməsi üzrə kurslar

328 Biliklərin tez köhnəlməsi , ixtisasından asılı olmayaraq, yeni texnologiyalardan istifadənin vacibliyi insanı aşağıdakılara məcbur edir: (biri yanlışdır)

- Təhsildə ixtisaslaşmaya marağın azaltmaq
- Davamlı təhsilin ön plana çəkmək
- İxtisaslaşdırmadan asılı olmayaraq yeni əldə edilmiş bilikləri təkmilləşdirmək
- İnformasiya və kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnmək
- Bütün həyatı boyunca əmək bazarda, zaman tələblərinə asanlıqla uyğunlaşmağa imkan verən yeni-yeni biliklər əldə etmək

329 Beynəlxalq qeyri-hökumət təşkilatlarını seçin: 1. Beynəlxalq Amnistiya 2. MAQATE 3. Qrinpis 4. Sərhədsiz Həkimlər 5. YUNESKO

- 1,3,5
- 1,2,4
- 2,3,5
- 1,3,4
- 1,4,5

330 Aşağıdakılardan hansı dövlətlərarası təşkilatların əlamətlərinə aid deyil?

- üzv dövlətlərin suverenliyinə hörmət
- beynəlxalq təsis müqaviləsinin mövcudluğu
- dövlətlərin üzvlüyü
- Bu təşkilatlar beynəlxalq hüququn subyekti ola bilmir
- daimi orqanlarının olması

331 Maastricht müqaviləsi:

- 2000
- 1995
- 1993

- 1991
- 1997

332 Xalqlar arasında hüquq anlayışını nə zaman və kim tətbiq etmişdir?

- XX əsrə C.Rurka
- XVIII əsrə Y.M.Kolosov
- XVII əsrə Q.Qrosi
- XVI əsrə F.de Vitoriya
- XIV əsrə C.Rurka

333 Diplomatik lügət in açılışı:

- Beynəlxalq ticarət və turizm sahələrini tənzimləyən sistem
- Diplomatik əməkdaşlıq və informasiya mübadiləsi ilə bağlı sistem
- Ayrı-ayrı şəxslərin, korporasiyaların qarşılıqlı əlaqələri ilə bağlı məsələlər sistemi
- Dövlətlər arasında münasibətləri tənzimləyən hüquqi prinsip və normalar sistemi

334 Suverenlik ideyasından irəli gələn beynəlxalq hüququn ən önəmlı prinsipidir:

- ən yaxşı alternativin seçim
- Münaqişələrin sülh yolu ilə həll edilməsi prinsipi
- Gücün tətbiqi prinsipi
- Dövlətlərin suverenlik bərabərliyi prinsipi
- əməkdaşlıq prinsipi

335 Cenevrə konvensiyası və ona əlavə protokollar:

- 1980 və 2000
- 1929 və 1949
- 1900 və 1949
- 1949 və 1977
- 1949 və 1970

336 Rasional seçim nəzəriyyəsinə aid olanlardan biri səhvdir:

- Seçimin rasionallığı
- mümkün alternativlərin aşkar edilməsi
- ən yaxşı alternativin seçimi
- Sistemli yanaşma
- reallasdırılmalı olan məqsədlərin seçimi

337 Kuba(Karib) böhranı:

- 2000-ci il
- 1862-ci il
- 1890-ci il
- 1962-ci il
- 1987-ci il

338 R.Riçardsonun nəzəri istiqamətlərindən biri səhvdir:

- Kommunitarizm
- Seçimin rasionallığı
- Institusional

- Antropoloji
- Interaksional

339 Hərbi addımların başlanması və müharibənin aparılması qaydalarının hüquqi aspektləri daha dolğun hansı konfransda nəzərdən keçirilmişdir?

- 1892-ci il Vestfal konfransı
- 1890-ci il Haaqa konfransı
- 1648-ci il Vestfal konfransı
- 1899 və 1907-ci il Haaqa konfransı

340 Amerikalı tədqiqatçı Amutstusun beynəlxalq münasibətlər və dünya siyasetində qeyd etdiyi əxlaqi ənənələrə aid deyildir:

- Seçimin rasionallığı
- Kommunitarizm
- Kosmopolitizm
- Kosmomotizm
- əxlaqa münasibətdə skepsizm

341 Təhsil sahəsində programlar 11012 ay ərzində dünyaya gəlir və ölürlər fikri kimə məxsusdur?

- C.Rourk və M.Boyer
- Y.Bezqlasnaya və K.Monkman
- N.Monkman və Y.A.Bezqlasnaya
- N.Stromkvist və K.Monkman
- Y.Magna və K.Monkman

342 Azad birma koalisiyası misalını qeyd edən tədqiqatçılar hansılardır?

- N.Stromkvist və K.Monkman
- L.Turon və C.Roze
- Ç.Keqli və Y.Uittkopfa
- Y.Ferqüsson və R.Mensbax
- C.Rourk və M.Boyer

343 ASEAN təşkilatının üzvlərinin əksəriyyəti hansı təşkilatın üzvüdür?

- AİB
- NAFTA
- NATO
- ASOİƏT
- Aİ

344 Aşağıdakılardan biri TMK deyil:

- General Motors
- İBM
- Shell
- SOCAR
- Samsung

345 Qloballaşmadan razı qalan dövlətlər:

- Qloballaşma bütün dövlətlərə birmənalı şəkildə ziyan vurur

- Zəif dövlətlər
- İEOÖ
- İEÖ
- Qloballaşmadan heç bir dövlət xeyir götürmür

346 Ümumiyyətlə, müstəqil davranabilmə baxımından beynəlxalq aktorlar ardıcılıqla sıralansayıdı, ilk sırada nələr yer alardı?

- Milli azadlıq hərəkatları
- Beynəlxalq inteqrasiya təşkilatları
- TMK-lar
- Milli dövlətlər
- Dini qurumlar

347 Nə üçün İRA (Irlandiya Azadlıq Ordusu) beynəlxalq aktor kimi səciyyələndirilə bilər?

- Uzunmüddət mövcudluğun qoruya bildiyi üçün
- Silahlı mübarizəyə əsaslandığı üçün
- Milli azadlıq hərəkatları olduğu üçün
- Beynəlxalq siyasetə ən az dövlətlər qədər təsir etdiyi üçün
- Təhlükəsizliyi ön plana çəkdiyi üçün

348 Nə üçün FAT (Fələstin Azadlıq Təşkilatı) beynəlxalq aktor kimi götürülə bilər?

- Uzunmüddət mövcudluğunu qoruya bildiyi üçün
- Silahlı mübarizəyə əsaslandığı üçün
- Milli azadlıq hərəkatları olduğu üçün
- Beynəlxalq siyasetə ən az dövlətlər qədər təsir etdiyi üçün
- Təhlükəsizliyi ön plana çəkdiyi üçün

349 Beynəlxalq elmi-texniki xidmətlərə aid olmayan növünü qeyd edin:

- Yeni avadanlıqlarda işləmək üçün mütəxəssislərin hazırlanması ilə bağlı xidmətlər
- Obyektlərin tikintisinin layihələşdirilməsi xidməti
- Avadanlıqların quraşdırılması ilə bağlı xidmətlər
- Məhsulun satışı ilə bağlı xidmətlər
- Obyektin tikintisi ilə bağlı xidmətlər

350 Lokallaşma ssenarisi nəyi ifadə edir?

- Heç birini
- Sosial və mədəni tolerantlığı
- Qlobal sivilizasiyanın formallaşmasının sürətlənməsini
- Sosial və mədəni dözümsüzlük forması kimi mədəni təcrid siyasetini
- Hamısını

351 Biri BQHT deyil:

- Beynəlxalq Olimpiya Komitəsi
- Beynəlxalq Amnistiya Təşkilatı
- Qrinpis
- YUNESKO
- Beynəlxalq Qırmızı Xaç Komitəsi

352 Aşağıdakılardan birini birmənali şəkildə hökumətlərarası və yaxud qeyri-hökumət beynəlxalq təşkilatlarına aid etmək olmaz:

- Beynəlxalq Olimpiya Komitəsi
- Qrinpis
- Sərhədiz Həkimlər
- İnterpol
- Beynəlxalq Amnistiya Təşkilatı

353 Aşağıdakılardan birini birmənali şəkildə hökumətlərarası və yaxud qeyri-hökumət beynəlxalq təşkilatlarına aid etmək olmaz:

- Beynəlxalq Siyasi Elmlər Asosiasiyyası
- Beynəlxalq Qırmızı Xaç Komitəsi
- Sərhədsiz Həkimlər
- Beynəlxalq Əmək Təşkilatı
- Beynəlxalq Olimpiya Komitəsi

354 Aşağıdakılardan biri BQHT-dir:

- BVF
- London Beynəlxalq Klubu
- Paris Beynəlxalq Klubu
- Qrinpis
- Qərbi Avropa İttifaqı

355 Aşağıdakılardan biri BQHT-dir:

- OPEK
- YUNESKO
- London Beynəlxalq Klubu
- Sərhədsiz Həkimlər
- Qərbi Avropa İttifaqı

356 Aşağıdakılardan biri BQHT-dir:

- Paris Beynəlxalq Klubu
- Beynəlxalq Yenidənqurma və İnkışaf Bankı
- YUNESKO
- Beynəlxalq Amnistiya
- BVF

357 Aşağıdakılardan biri BQHT deyil:

- Sərhədsiz Həkimlər
- Heç biri BQHT deyil
- Beynəlxalq Amnistiya
- Qrinpis
- Hamısı BQHT-dir

358 Aşağıdakılardan biri BQHT deyil:

- Heç biri
- Qrinpis
- Sərhədsiz Həkimlər

- Helsinki Yekun Aktı
- Beynəlxalq Amnistiya

359 Aşağıdakılardan biri BQHT deyil:

- Hamısı BQHT-di
- Beynəlxalq Amnistiya
- Sərhədsiz Həkimlər
- Avropa Şurası
- Qrinpis

360 Hərbi təhlükəsizlik təşkilatı:

- ASEAN
- GUAM
- AB
- NATO
- NAFTA

361 Aşağıdakılardan hansı Şimali cə Cənubi Amerika ölkələrini birləşdirir?

- AB
- NAFTA
- ABT
- ADT
- ASEAN

362 Aşağıdakılardan hansı Afrika ölkələrini birləşdirir?

- AB
- NAFTA
- ADT
- ABT
- ASEAN

363 Elm, təhsil və mədəniyyət məsələləri ilə hansı qurum məşğul olur?

- BVF
- ÜTT
- UNİCEF
- İKT
- BƏT

364 ÜTT-nin əsas məqsədi:

- Təhlükəsizlik məsələləri
- Elm, təhsil və mədəniyyət problemlərinin həlli
- İqtisadi inetqrasiya
- Dünya ticarətinin liberallaşdırılması
- Hərbi məsələrin həlli

365 İslam dövlətlərini birləşdirən təşkilat:

- KTMT
- BƏT

- ADT
- İKT
- İÖİT

366 ATƏM-in sələfi:

- GUAM
- AİB
- Aİ
- ATƏT
- NATO

367 Dövlətlərarası təşkilatlara aid olmayan fikirləri seçin: 1. daimi orqanlarının olması 2. beynəlxalq təsis müqaviləsinin mövcudluğu 3. üzvləri ayrı-ayrı şəxslərdən ibarət olur 4. bu təşkilatlar beynəlxalq hüququn subyekti ola bilir 5. bu təşkilatların sayı qeyri-hökumət təşkilatlarının sayından daçoxdur

- 2,3
- 2,5
- 1,4
- 3,5
- 3,4

368 Dövlətlərarası təşkilatlara aid olan fikirləri seçin: 1. daimi orqanlarının olması 2. beynəlxalq təsis müqaviləsinin mövcudluğu 3. üzvləri ayrı-ayrı şəxslərdən ibarət olur 4. bu təşkilatlar beynəlxalq hüququn subyekti ola bilir 5. bu təşkilatların sayı qeyri-hökumət təşkilatlarının sayından daçoxdur

- 1,3,5
- 2,3,5
- 1,2,5
- 1,2,4
- 2,3,4

369 Biri liberalizm tərəfdarlarının mövqeyi deyil:

- Qarşılıqlı mənfəətin əldə edilməsi mümkündür
- Bütün cavablar doğrudur
- Dövlətlər arasında ümumi maraqlar daçoxdur
- Dövlətlərin rəqabəti önəmlidir
- İqtisadi sahədə əməkdaşlıq zəruridir

370 Siyasi normaları beynəlxalq hüquqdan əsas fərqi nədədir?

- Beynəlxalq hüququn obyekti milli dövlətlərdir
- Beynəlxalq hüququn yerinə yetirilməməsi hər hansı rəsmi sanksiyaları özündə əks etdirmir
- Siyasi normaların yerinə yetirilməməsi hər hansı rəsmi sanksiyaları özündə əks etdirmir
- Beynəlxalq hüquq daha qədim formallaşma tarixinə malikdir
- Siyasi normalar beynəlxalq xarakter daşıdır

371 BVF-nin əsas prinsipləri sırasında verilə bilməz:

- İxrac və idxal edilən mallar eyni statusa malikdir
- Ayri-seçkiliyə yol verilməməsi
- Subsidiyaların artırılması
- Rüsumların və digər ticarət maneələrinin azaldılması
- Qarşılıqlı fəaliyyət

372 Aşağıdakılardan biri səhvdir:

- Fundamental təhsilin zəifləməsi etik, mənəvi, sosial ədalət və s. dəyərlərə mənfi təsir edir
- Latin Amerikası ölkələrində fundamental təhsili olan universitetlər üstündür
- Fundamental təhsil yavaş-yavaş aradan çıxır
- Tətbiqi təhsil get-gede daha çox yayılır
- Fundamental təhsilin səviyyəsinin azalması Yaponiya, ABŞ, Çin və s. ölkələrdə aydın seçilir

373 Kimlər milli dövlət erasının özünün yekununa yaxınlaşdığını iddia edirlər

- Qloballaşmanın əlehədarları
- Qloballaşmanın qatı tərəfdarları
- Liberallar
- Qatı mühafizəkarlar
- Radikal millətçilər

374 Biri liberalizm tərəfdarlarının mövqeyi deyil:

- Dövlətlər arasında ümumi maraqlar çoxdur
- Dövlətlərin rəqabəti önemlidir
- Bütün cavablar doğrudur
- Qarşılıqlı mənfaətin əldə edilməsi mümkünür
- İqtisadi sahədə əməkdaşlıq zəruridir

375 Aşağıdakılardan hansı müsəlman ölüsidir?

- Filippin
- Qəmbiya
- Hindistan
- Çin
- Çili

376 Müasir tipli beynəlxalq hökumətdənkənar təşkilatlanmalar əsasən nə zamandan formalaşmağa başlamışdır?

- XXI əsrin əvvəllərindən
- İkinci dünya müharibəsindən sonra
- XX əsrin əvvəllərindən
- XX əsrin 90-cı illərindən
- XIX əsr boyu

377 Beynəlxalq münasitətlərin nizamsız xarakteri ilk olaraq hansı sistemdə nəzərdə tutulmuş beynəlxalq hüquqla nizamlanır?

- Versal-Vaşinqton
- Vestfal
- Bretton-Wuds
- Versal
- Vaşinqton

378 Hökumətdənkənar milli aktor -dur:

- Siyasi Partiyalar
- QHT-lər
- Hökumətlərarası təşkilatlar
- Hökumət qurumları

Media

379 Marksizm haqda fikirlərdən biri doğru deyil:

- Siyasi-iqtisadi sahədə varlı və kasıbların mübarizəsinə əsaslanır
- Əsasən “Şimal-Cənub” məsələləri ilə məşğul olur
- İqtisadiyyatın siyasətə münasibətdə ilkinliyinə əsaslanır
- Əsas etibarı ilə noemarksizm çərçivəsində inkişaf edir
- Siyasi-iqtisadi sahədə dövlətlərin mübarizəsinə əsaslanır

380 Aşağıdakılardan biri beynəlxalq xüsusi hüququn tətbiq sahəsi ola bilməz:

- Transmilli şirkətlər arasındaki münasibətlər
- Dövlətlərarası münasibətlər
- Ayrı-ayrı şəxslər arasındaki hüquqi münasibətlər
- Korporasiyalar arasındaki hüquqi məsələlər
- Qeyri-hökumət təşkilatları arasındaki münasibətlər

381 ABŞ:

- Al iqtisadi integrasiya təşkilatına üzvdür
- Qloballaşma prosesinə rəhbərlik edir
- İnteqrasiya proseslərində geridə qalır
- Qloballaşmaya qarşı çıxır
- Əsasən Afrika ölkələrində iqtisadi maraqlar qurub

382 Qloballaşma prosesinə rəhbərlik edir:

- Almaniya
- ABŞ
- Yaponiya
- RF
- ÇXR

383 Qloballaşmanın mahiyyəti 1. Dünyanın vahid və universal mədəni dəyərlərlə bir-birinə bağlanmasıdır; 2. Regionlar arasında integrasiya proseslərinin zəifləməsidir; 3. Ölkələrin informasiya, kommunikasiya, ticarət və maliyyə sistemi ilə yaxınlaşmasıdır; 4. Ölkədaxili regionlarda parçalanmaların yaranması, məhəli münaqişlərin artmasıdır.

- 2, 4;
- 1, 3;
- 1, 4.
- 2, 3;
- 3, 4;

384 Avropa Şurasının rəsmi işçi dillərini seçin:

- Ingilis və fransız
- Rus və ingilis
- İtalyan və ərəb
- Fransız və rus
- Ispan və ingilis

385 Eyni ildə yaradılmış təşkilatları seçin:

- Avropa Şurası və NATO
- MAQATE və QDİƏT
- MDB və Avropa Şurası
- BMT və NATO
- NATO və OPEK

386 NATO-nun baş qərargahı hansı şəhərdə yerləşir?

- London
- Nyu-York
- Cenevə
- Paris
- Brüssel

387 NATO-nun rəsmi dillərini seçin:

- ərəb və fransız
- İngilis və fransız
- Rus və ingilis
- İngilis və alman
- İtalyan və fransız

388 Ümumdünya Gömrük Təşkilatı nə vaxt yaradılmışdır?

- 1995
- 1947
- 1962
- 1956
- 1939

389 Ticarət və İnkişaf üzrə BMT konfransı necə adlanır?

- YUNESKO
- YUNKTAD
- BMTİP
- YUNİDO
- YUNEP

390 Ticarət və İnkişaf üzrə BMT konfransı necə adlanır?

- YUNESKO
- YUNKTAD
- BMTİP
- YUNİDO
- YUNEP

391 Siyasi-iqtisadi inkişafın tendensiyaları arasında əhəmiyyətli olanlar: 1. İEÖ-in iqtisadi integrasiyası; 2. Qlobal bazarın yaradılması; 3. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında blok-regionların ayrılması; 4. Məhəlli münaqışələrin artması.

- 2, 3, 4;
- 1, 2, 3;
- 2, 3.
- 2, 4;
- 3, 4;

392 Aşağıdakılardan biri BQHT deyil:

- Qrinpis
- Sərhədsiz Həkimlər
- Avropa Parlamenti
- Beynəlxalq Amnistiya
- Hamısı BQHT-di

393 Müasir dövrdə qloballaşmanı obeykti hansı dövlətlərdir?

- “Nüvə” dövlətlər
- “Ətraf” dövlətlər
- İEOÖ və IEÖ
- IEÖ
- “Yarımətraf” dövlətlər

394 Qloballaşma nəyin bir hissəsidir?

- Siyasi böhranların
- İnteqrasiyanın
- Dezinteqrasiyanın
- Lokallaşmanın
- İqtisadi tənəzzülün

395 Təzyiq qruplarının fəaliyyətini siyasi partiyalarla yaxınlaşdırın əsas amil:

- Hakimiyyətlə dialoq
- Bəzən təzyiq qruplarının seçkilərdə öz namizədləri ilə iştirak etməsi
- Siyasi hakimiyyətə gəlmək məqsədi
- Xarici siyasetə təsir mexanizmləri
- Qərarların qəbuluna təsir imkanları

396 Lokallaşma ssenarisi nəyi ifadə edir?

- Qlobal sivilizasiyanın formalaşmasının sürətlənməsini
- Sosial və mədəni dözümsüzlük forması kimi mədəni təcrid siyasetini
- Hamısını
- Heç birini
- Sosial və mədəni tolerantlığı

397 İstənilən müharibəni inkar edən əxlaq mexanizmləri nə adlanır?

- Kommunitarizm
- Pasifizm
- Aktivizm
- Kosmopolitizm
- Anti-militarizm

398 Amerikan tədqiqatçısı Riçard Folka görə beynəlxalq münasibətlərdə istifadə edilən hüquq normalarının əksəriyyəti nəyə əsaslanır?

- Siyasi realizmə
- Tarixi təcrübəyə
- Siyasi normalara
- Əxlaq prinsiplərinə

Milli dəyərlərə

399 BQHT-ləri seçin: 1. Sərhədsiz Həkimlər 2. Paris Beynəlxalq Klubu 3. Qrinpis 4. London Beynəlxalq Klubu
5. Beynəlxalq Amnistiya

- 4, 5.
- 1, 2, 3;
- 2, 4;
- 1, 3, 5;
- 2, 3, 4;

400 Aşağıdakı təşkilatlardan birinin mənzil qərargahı Cenevrədə yerləşmir:

- Beynəlxalq Əmək Təşkilatı
- Ümumdünya Səhiyyə Təşkilatı
- Beynəlxalq Elektrik Əlaqəsi İttifaqı
- Beynəlxalq Dəniz təşkilatı

401 BMT-nin təhsil və elmi-tədqiqat institutu necə adlanır?

- BMTİP
- UNİCTAD
- UNİCEF
- UNİTAR
- UNESKO

402 BMT sisteminin insan və maliyyə resurslarının ən çox hissəsi hansı orqanın sərəncamındadır?

- Katibliyin
- Təhlükəsizlik Şurasının
- Beynəlxalq Məhkəmənin
- İqtisadi və sosial Şuranın
- Baş Assambleyanın

403 Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri..... seçilir.

- On beş il müddətinə
- On il müddətinə
- bir il müddətinə
- iki il müddətinə
- Beş il müddətinə

404 Hər bir üzv dövlətin BMT Baş Assambleyasında maksimum neçə üzvü ola bilər?

- 15
- 2
- 1
- 5
- 3

405 BMT-nin İqtisadi və Sosial Şurası harda yeləşir?

- Berlində
- Cenevrədə
- Haaqada

- Nyu-Yorkda
- Parisdə

406 Aşağıdılardan biri qapalı təşkilat hesab olunur:

- İƏT
- BMT
- MDB
- NATO
- AŞ

407 Xüsusi səlahiyyətli təşkilatlara aid deyil:

- Beynəlxalq Valyuta Fondu
- Beynəlxalq Əmək Təşkilatı
- Ümumdünya Poçt İttifaqı
- Avropa Şurası
- Ümumdünya Səhiyyə Təşkilatı

408 İştirakçılar dairəsinə görə təşkilatlar bölünür:

- Iqtisadi və siyasi
- Dövlətlərarası və qeyri-dövlətlərarası
- Açıq və qapalı
- Universal və regional
- Ümumi səlahiyyətli və xüsusi səlahiyyətli

409 Qloballaşmanın mahiyyəti: 1. Qloballaşma tarixi prosesdir 2. Qloballaşma subyektiv prosesdir 3. Qloballaşma insanların ağlının, qabiliyyətinin ümumiləşdirilməsidir 4. Qloballaşma maliyyə münasibətlərinin şaxələnməsidir 5. Qloballaşma istehsal, istehlak və ticarətin unifikasiyasıdır

- 1, 2, 5.
- 2, 3, 4;
- 2, 4;
- 1, 3, 5;
- 4, 5;

410 Birmənalı şəkildə hökumətlərarası və yaxud qeyri-hökumət beynəlxalq təşkilatlarına aid olmayan qurumları göstərin: 1. İnterpol 2. Qrinpis 3. BəT 4. YUNESKO

- 1, 4.
- 2, 3;
- 1, 2;
- 1, 3;
- 3, 4;

411 Aşağıdılardan biri hələki hamılıqla qəbul edilməyən əxlaq prinsiplərindəndir:

- İnsan hüquqlarına sahib çıxılması
- Şəxsi təhlükəsizliyin təmin edilməsi
- Sülhün qorunması
- Bioloji müxtəlifliyin qorunması
- Suverenliyə hörmət olunması

412 Himayəçilik siyasəti hansı iqtisadi metodların tətbiqini nəzərdə tutur? 1. Tarif; 2. Qeyri-tarif; 3. Liberal; 4. Radikal.

- 2, 4.
- 3, 4.
- 2, 3.
- 1, 2.
- 1, 4.

413 Sivilizasiyaların toqquşması konsepsiyasının müəllifi:

- E.Karr
- S.Hantington
- Hitler
- E.Berk
- F.Fukuyama

414 Modernizm yarandı:

- 1960-cı illərin ortalarında
- 1950-ci illərin ortalarında
- 1940-cı illərin ortalarında
- 1990-cı illərin ortalarında
- 1980-cı illərin ortalarında

415 Beynəlxalq iqtisadi təşkilatlardan ən effektli olanı:

- BMT
- NATO
- Avropa İttifaqı
- Avropa Şurası
- İKT

416 XX əsrin 70-ci illərində beynəlxalq münasibətlər nəzəriyyəsində nəzərəçarpan cərəyan:

- Neorealizm
- neomarksizm
- neoliberalizm
- liberalizm
- realizm

417 Beynəlxalq münasibətlərdə siyasi idealizmin başlıca meyarı:

- sosializmdir
- əxlaq və hüquq normalarıdır
- kommunizmdir
- kapitalizmdir
- liberalizmdir

418 Amerika beynəlxalq münasibətlərin ən əsas istiqamətlərindən biri:

- kommunizmdir
- siyasi relizmdir
- sosializmdir
- liberalizmdir

kapitalizmdir

419 Beynəlxalq siyasetin liberal doktrinası nə zaman formalaşmışdır

- XIX əsrin ortalarında
- XIX əsrin əvvəllərində
- XIX əsrin sonlarında
- XX əsrin ortalarında
- XX əsrin əvvəllərində

420 Çində siyasi fikirlər hansılardır?

- konfutsiçilik və paradizm
- paradizm və legizm
- realizm və kommunizm
- konfutsiçilik və legizm
- legizm və realizm

421 Çində siyasi fikirlərneçə yerə bölündü?

- 5
- 2
- 3
- 4
- 8

422 Beynəlxalq münasibətlərə baxıştam dəyişdi:

- Leninin hakimiyyətə gəlməsi nəticəsində
- I dünya müharibəsi nəticəsində
- II dünya müharibəsi nəticəsində
- sosializmin qələbəsi nəticəsində
- kommunist rejiminin süqutu nəticəsində

423 SSRİ-də beynəlxalq əlaqələrə dair elmlərə meyillilik kimin dövründə başladı?

- Hitlerin
- N.Xruşşovun
- Stalinin
- Leninin
- Qarboçovun

424 SSRİ-də beynəlxalq əlaqələrə dair elmlərə meyillilik başladı:

- 1991-ci ildən sonra
- 1960-ci ildən sonra
- 1970-ci ildən sonra
- 1980-ci ildən sonra
- 1990-ci ildən sonra

425 BMT Təhlükəsizlik Şurasının neçə daimi üzvü var?

- 12
- 7
- 5

- 8
- 15

426 Müasir dövrdə qloballaşmanın subeykti hansı dövlətlərdir?

- “Yarımətraf” dövlətlər
- “Ətraf” dövlətlər
- İEOÖ və IEÖ
- “Nüvə” dövlətlər
- İEOÖ

427 Kimlər milli dövlət erasının özünün yekununa yaxınlaşdığını iddia edirlər?

- Liberallar
- Qloballaşmanın qatı tərəfdarları
- Qloballaşmanın əlehdalarları
- Radikal millətçilər
- Qatı mühafizəkarlar

428 Kimlər milli dövləti nostaljik fiksiya adlandırırlar?

- Liberallar
- Mühafizəkarlar
- Qloballaşmanın qatı tərəfdarları
- Qloballaşmanın əlehdalarları
- Millətçilər

429 Transmilli şirkətlərin birləşdirilməsi və ələ keçirilməsi hesabına dünya iqtisadiyyatında yeni güclü subyektlərin ortaya çıxması hansı tendensiyanın nəticəsidir?

- Milli iqtasadiyyatların güclənməsinin
- Müasir iqtisadi qloballaşmanın
- Siyasi integrasiyanın
- Beynəlxalq ticarətin genişlənməsinin
- Beynəlxalq iqtisadi aynılmanın

430 İqtisadi sahədə qloballaşmanın xarakterindən biri kimi göstərilə bilməz:

- Bir çox əməliyyatların sürətlə və praktiki olaraq gecə-gündüz yerinə yetirilən dünya maliyyə bazarının formalasdırılması
- Sürətli sənaye istehsalının artım tempinin beynəlxalq ticarət əlaqələrindən açıq fərqlə üstün olması
- Kapitalın yerdəyişməsinin sıçrayışla artmasının miqyası və tempı
- Bütün ölkələrin ÜDM artımı ilə müqayisədə beynəlxalq ticarətin qabaqlayıcı artımı
- Telekommunikasiya sisteminin inkişafı və program təminatının hesabına praktiki olaraq eyni anda maliyyə və digər bazarlarda baş verən yeniliklər barədə informasiyaların yayılması

431 Lokallaşma ssenarisi nəyi nəzərdə tutur?

- Heç birini
- Sosial və mədəni tolerantlığı
- Qlobal sivilizasiyanın formalasmasına sürətlənməsini
- Sosial və mədəni dözümsüzlük forması kimi mədəni təcrid siyasetini
- Hamısını

432 1970-ci il enerji böhranından çıxan nəticə:

- Bütün cavablar doğrudur
- Hərbi güclə yüksək səviyyəli siyaset bir çox hallarda iqtisadiyyatın qarşısında gücsüz olur
- Hərbi güc hər zaman bütün problemləri həll etməyə qadirdir
- Daxili faktorlar heç də önəmli rol oynamır
- Hərbi güc heç zaman aşağı səviyyəli siyasetin qarşısında gücsüz ola bilməz

433 Böyük Səkkizlik birliyinin yaranma tarixi

- 1970-London
- 1954 - Varşava
- 1982 - Vyana
- 1975 - Paris
- 1993 - Praqa

434 Beynəlxalq təşkilatların fəaliyyət dairəsi

- dini mənsubiyət əsasında
- beynəlxalq
- regional
- regional, beynəlxalq və subregional
- dövlətdaxili

435 Qeyri-hökumət təşkilatlarının yaradılması tarixi

- XX əsrin sonunda
- XIX əsrda
- XX əsrda
- XVIII əsrda
- XVII əsrda

436 Qeyri-hökumət təşkilatlarının hüquqi statusu

- irqilik prinsipi ilə
- milli
- beynəlxalq
- regional
- dövlətlər arası

437 BMT-nin yaranması tarixi:

- 1948
- 1947
- 1950
- 1944
- 1945

438 BMT-nin təsis konfransı:

- London (1948 il)
- San-Fransisko (1945 il)
- Roma (1950 il)
- Paris (1947 il)
- Moskva (1946 il)

439 BMT-nin yaradılmasında ilk addım:

- 22 aprel 1942-ci il (Paris)
- 16 mart 1944-cü il (Moskva)
- 3 fevral 1943-cü il (Madrid)
- 1 yanvar 1942-ci il (Vashington) Birləşmiş Millətlər Bəyamnaməsinin qəbul edilməsi
- 18 yanvar 1945-ci il (London)

440 BMT-nin yaradılmasının əsas səbəbləri

- dövlətarası əlaqələri (əsasən iqtisadi) genişləndirmək
- müstəmləkə sistemini qorumaq
- BMT müharibədən sonrakı dövrədə aparıcı dövlətlərin əlaqələrini tənzimləmək məqsədilə yaradıldı
- millətlər cəmiyyətinin süqutu və müharibədən sonrakı dövrədə sülhü təmin etmək
- müharibənin ağır nəticələrini aradan qaldırmaq

441 BMT-nin yaradılmasının hazırlıq mərhələsində əsas iştirak edən dövlətlər:

- Yunanıstan və Türkiyə nümayندələri
- Fransa və Avstriya nümayəndələri
- Amerika və Sovet nümayəndələri
- İngiltərə və İtaliya nümayəndələri
- Portuqaliya və İspaniya nümayəndələri

442 Azərbaycan Respublikasının BMT-yə qəbulu

- 1992-ci ildə
- 1945-ci ildə
- 1960-ci ildə
- 1975-ci ildə
- 1990-ci ildə

443 BMT-nin əsas orqanları

- BMT-nin Beynəlxalq Məhkəməsi Təhlükəsizlik Şurasına tabedir
- Baş katib və ona təbe olan katiblik
- İqtisadi və Sosial Şura
- Baş Assambleya və Təhlükəsizlik Şurası
- Baş assambleya, Təhlükəsizlik Şurası, İqtisad və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblik

444 Beynəlxalq Valyuta Fondunun təşkil olunma tarixi

- 1946-ci il
- 1948-ci il
- 1947-ci il
- 1950-ci il
- 1945-ci il

445 Böyük Səkkizlik birliyinin yaranma tarixi

- 1970-London
- 1954 - Varşava
- 1982 - Vyana
- 1975 - Paris
- 1993 - Praqa

446 Beynəlxalq əmək təşkilatının yaradılması

- 1930-cu il
- 1935-ci il
- 1945-ci il
- 1919-cu il
- 1950-ci il

447 Natonun hərbi qüvvələrinin yaradılması

- 1950
- 1938
- 1948
- 1949
- 1951

448 Beynəlxalq Valyuta Fondunun fəaliyyətə başlanması

- 1949-ci il
- 1947-ci il
- 1946-ci il
- 1948-ci il
- 1945-ci il

449 Sivilizasiyaların toqquşması konsepsiyasına dair məqalə dərc olundu:

- 1994-cü ildə
- 1997-ci ildə
- 1991-ci ildə
- 1995-ci ildə
- 1993-cü ildə

450 Vestfal sülhü hansı müharibənin nəticəsi idi?

- II dünya müharibəsinin
- I dünya müharibəsinin
- 30 illik müharibənin
- 7 illik müharibənin
- 100 illik müharibənin

451 Millət və dövlətlərarası münaqişələr erası başlandı:

- İngiltərə burjua inqilabından sonra
- I dünya müharibəsindən sonra
- II dünya müharibəsindən sonra
- Böyük fransız inqilabından sonra
- Soyuq müharibədən sonra

452 Soyuq müharibənin başa çatması ilə beynəlxalq siyasetin inkişafının:

- Şərqi fazası başa çatır
- Qərb fazası başa çatır
- heç bir dəyişiklik olmur
- Şimal fazası başa çatır
- Cənub fazası başa çatır

453 İKT yarandı:

- 1945
- 1969
- 1989
- 1992
- 1993

454 ABŞ-in yaradılmasından neçə il sonra NATO təşkil edildi?

- 29
- 173
- 179
- 183
- 28

455 Hansı təşkilatın 192 üzvü var?

- BMT
- ATƏT
- AB
- NATO
- İKT

456 Beynəlxalq Qırmızı xaç Komitəsi yaradıldı:

- 1879
- 1980
- 1875
- 1889
- 1900

457 Beynəlxalq Hüquq Assosiasiyası yaradıldı:

- 1978
- 1889
- 1987
- 1880
- 1873

458 Dövlətlərin düşünülmüş, məqsədyönlü xarici siyaseti nəticəsində hazırlanır və həll edilir:

- münaqişə
- durğunluq
- cavab variantlarının hamısı doğrudur
- əlaqələr
- terror

459 ABŞ-la yanaşı, aparıcı beynəlxalq aktor roluna iddia edir:

- Misir
- Yaponiya
- Mərakeş
- İndoneziya
- Suriya

460 Beynəlxalq sistemdə əsas təsnifat:

- bu struktura daxil olan eksər dövlətlərin sayı ilə bağlıdır
- bu struktura daxil olan nəhəng dövlətlərin sayı ilə bağlıdır
- bu struktura daxil olan dövlətlərin sayı ilə bağlıdır
- bu struktura daxil olan kiçik dövlətlərin sayı ilə bağlıdır
- belə təsnifat yoxdur

461 Siyasi ədəbiyyatda əsasən beynəlxalq sistem strukturu hansılardır:

- dağıniq və birqütbü
- multipolar və ikiqütbü
- Birqütbü və ikiqütbü
- İkiqitbü və dağıniq
- belə struktur yoxdur

462 Siyasi ədəbiyyatda əsasən beynəlxalq sistem strukturunu neçə növə bölgürlər:

- 3
- 2
- 5
- 7
- 6

463 Aşağıdakılardan biri Vaşinqton konsensusu nun prinsiplərindən biri kimi verilə bilməz:

- maliyyə liberallaşması
- Tənzimləmə
- mülkiyyət hüququnun təminini
- özəlləşdirmə
- ticarətin liberallaşması

464 Vaşinqton konsensusu nə zaman qəbul edilmişdir?

- 1979
- 1992
- 1980
- 1975
- 1983

465 İqtisadi qloballaşma –

- Kapitalizmin məntiqi sosial ədalətini təmin edir
- Ölkələr arasında və ölkənin öz daxilində bərabərsizliyə səbəb olur
- Dövlətlər arasında siyasi bərabərliyi təmin edir
- Əhali arasında sosial səviyyədə yaxınlıq yaradır
- Milli dəyərlərin qorunmasının qaranti olur

466 Kapitalın sürətlə toplanması imkanlarını məhdudlaşdırın səbəblər aşağıdakılardır: 1. Ucuz işçi qüvvəsinin tükənməsi; 2. Məhsulun dəyərində əməyin ödənilmə payının uzunmüddətli azalması tendensiyası; 3. Ucuz işçi qüvvəsinin artması; 4. Məhsulun dəyərində əməyin ödənilmə payının uzunmüddətli artması tendensiyası.

- 1, 2.
- 1, 4.
- 2, 4.
- 3, 4
- 2, 3.

467 Aqressiv etnosiyasi və fundamental səfərbərlik aşağıdakılara əsaslanır: 1. Çoxluğun arasında yaşayan azlıqlara bərabər hüququn verilməsi; 2. Sərhədlərə yenidən baxılması məqsədilə qonşu etnoərazi 3. Quruluşlarının dəyişdirilməsi; 4. ABŞ və Qərbin qloballaşma şəri kimi qəbul edilməsindən imtina; 5. Digər sivilizasiyalarla dialoq.

- 3, 4, 5.
- 4, 5.
- 1, 2, 3.
- 2, 3, 4.
- 1, 3.

468 Müasir İslam nəzəriyyəçilərinin fikrincə, müasir islam dövlətlərinin uğursuzluqları və çatışmazlıqları nədən aynaqlanır?

- Sürətli iqtisadi inkişafdan
- Müsəlmanların düşüncə və adətlərini dəyişməsindən
- Panislam düşüncə tərzindən
- Qlobal işsilikdən
- İslam dinindən

469 Qloballaşma şəraitində üçüncü dünya ölkələri milli azadlıq müharibəsi dövründə qarşılardan hədəfləri qoyublar? 1. Milli dövlət statusunu almaq; 2. Qloballaşmanın subyekti olmaq; 3. Beynəlxalq birliyin bərabərhüquqlu və suveren üzvü olmaq; 4. Qloballaşmanın obyekti olmaq.

- 1, 4.
- 1, 3.
- 1, 2.
- 2, 4.
- 3, 4.

470 Birbaşa və ya dolayı yolla iki və ya daha çox dövlətin (dövlət, dövlət qrupu, xalqlar, siyasi hərəkatlar) arasında obyektiv və subyektiv xarakter daşıyan fikir ayrılığıdır:

- düzgün cavab variantı yoxdur
- Beynəlxalq münaqişə
- beynəlxalq saziş
- beynəlxalq terror
- beynəlxalq əlaqələr

471 Araşdırmaçı Vallerstaynın kapitalist dünya sisteminin inkişafı ilə bağlı 3 əsas ssenarisi: 1. Neofeodalizm 2. Demokratik diktatura 3. Mərkəzsizləşdirilmiş və ədalətli dünya 4. Dezinteqrasiya olunmuş dünya 5. Anti-qlobalist dünya

- 2, 3, 4.
- 1, 2, 3.
- 1, 2, 5.
- 2, 4, 5.
- 3, 4, 5.

472 Sosial konstruktivizm yaranmışdır:

- 1990-ci ildən başlayaraq
- 1870-ci ildən etibarən
- 1880-ci ildən etibarən
- 1980-ci ildən etibarən

- 2000-ci ildən etibarən

473 Neoliberallar müasir dünya proseslərinin iştirakçılarının çoxluğuna xüsusi diqqət ayırdıqları üçün bu cərəyan adlanır:

- realizm
- Marksizm
- Proteksionizm
- Imperializm
- Plüralizm

474 Dünya-sistem nəzəriyyəsinin əsas müddəalarından biridir:

- Dünya yalnız dövlətlərə deyil, daha önəmli siniflər olan struktur vahidlərə bölünür
- Dövlətdaxili strukturların pozulması mühüm fəsadlara gətirib çıxarır
- Müharibə yalnız birgə səylərlə həll edilə biləcək bir problemdir
- Kapitalizm qarşıılıqlı asılılığı nəzərə alaraq metodlardan istifadə edir
- Nüvə silahı dünya-sistem nəzəriyyəsinin nümayəndələri arasında münaqişəyə səbə olur

475 Klassik liberalizmin əsas müddəalarından biri səhvdir:

- Beynəlxalq arenada yalnız güc amilləri deyil, digər aktorlar da mühüm rol oynayır
- İnsan klassik liberalizmin əsa aktorudur
- İnsan təbiətcə aqressiv deyil. O, əməkdaşlığa istiqamətlənib
- Müharibə yalnız birgə səylərlə həll edilə biləcək bir problemdir

476 K.Uoltsun beynəlxalq münasibətlərin strukturunun üçüncü prinsipinə aiddir:

- İnsan təbiətcə aqressiv deyil. O, əməkdaşlığa istiqamətlənib
- Dövlətlər yekcins deyil, müxtəlif potensiallara malikdirlər
- Dünyada qüvvələr balansının təmin edən əsas amil nüvə silahıdır
- Beynəlxalq münasibətlərdə sağqalma amilini üstün tuturlar
- Beynəlxalq münasibətlərin iştirakçılarını müəyyən etmək lazımdır

477 K. Uolts beynəlxalq münasibətlər strukturunun neçə prinsipini müəyyən etmişdir?

- 4
- 3
- 5
- 6
- 2

478 Realist məktəbi daxilində struktur realizmə cavab olaraq yaradıldı:

- Liberalizm
- Neoklassik realizm
- rasionalizm
- Neoliberalizm
- Klassik liberalizm

479 Səksənillik müharibəyə son qoymuş müqavilə neçənci ildə imzalanmışdır?

- 28 yanvar 1688
- 20 mart 1789
- 20 mart 1790

- 28 fevral 1648
- 30 yanvar 1648

480 Dünya Bankı adambaşına düşən ümumadxılı məhsula aid olan kateqoriyalardan biri səhvdir:

- Orta gəlirli dövlətlər
- Yüksək gəlirli dövlətlər
- Aralıq gəlirli dövlətlər
- Aşağı gəlirli dövlətlər

481 Hökümətlərarası təşkilatlar yaranmışdır:

- XX əsrдə
- XIX əsrдə
- XVII əsrдə
- XVIII əsrдə

482 Bu və ya digər sahədə konkret məsələlərin həlli üçün yaradılan, yəni xüsusi məqsədləri olan qeyri-hökümət təşkilatları necə adlanır?

- Xüsusi hökümətlərarası təşkilatlar
- Funksional hökümətlərarası təşkilatlar
- İctimai hökümətlərarası təşkilatlar
- Tətbiqi hökümətlərarası təşkilatlar

483 Peşəkar qeyri hökümət təşkilatları arasına daxil deyildir:

- Beynəlxalq Siyasi Elmlər Assossiasiyası
- Beynəlxalq Olimpiya Komitəsi
- Hüquqşunaslar İctimai Birliyi
- Beynəlxalq Jurnalistlər Təşkilatı

484 Dünya siyasətinə təsir göstərən qeyri-dövlət aktorlarından biri səhvdir:

- Beynəlxalq hökümət təşkilatları
- Etnik və dini hərəkatlar
- Dövlətdaxili regionlar
- Beynəlxalq qeyri-kökümət təşkilatları

485 Son zamanlara qədər sərt şəkildə keçirilən ineqrasiya prosesinin mərhələlərindən biri səhvdir:

- Vahid iqtisadi mədəniyyətin yaradılması
- Azad ticarət zonasının yaradılması
- Gömrük ittifaqının yaradılması
- Iqtisadi və valyuta ittifaqının yaradılması

486 Funksionalizmin atası kim hesab olunur?

- D.Konduel
- P.Tsigankov
- D.Mitrani
- F.Şmitter

487 Avropa birliyi hansı müqavilənin əsasında yaradılmışdır?

- Qars

- Podrat
- Maastricht
- Varşava

488 AB-nin integrasiya prosesinin konseptual və praktiki inkişafının 3 əsas prinsipindən biri səhv göstərilib:

- Integrasiya məqsəd deyil, vasitədir
- Integrasiya maraq və mövqelərin uzlaşdırılmasıdır
- Integrasiyanın adekvat mexanizmlərə ehtiyacı var
- Integrasiya mərhələlilik tələb edir

489 Demokratizasiyanın üçüncü dalğası:

- 1990-ci ildən başlayaraq
- 1960-ci ildən başlayaraq
- 1970-ci ildən başlayaraq
- 1980-ci ildən başlayaraq

490 Demokratizasiyanın ikinci dalğası:

- 1960-1980
- 1950-1960
- 1960-1970
- 1940-1960

491 Demokratizasiyanın ilk dalğası:

- 1880-1920
- 1960-1980
- 1820-1920
- 1910-1920

492 Kimyəvi silahdan istifadə ilə bağlı 37 ölkə tətbiqinin qadağan edilməsi ilə bağlı Cenevrə protokolunu imzaladılar:

- 1919-cu il
- 1915-ci il
- 1928-ci il
- 1991-ci il

493 Kimyəvi silahın hazırlanması, istehsalı, toplanması və tətbiqinin və onun məhv edilməsinin qadağan edilməsi haqqında konvensiya:

- 1991
- 1993
- 1997
- 1899

494 Hərbisiyasi sahədə ən önəmli məsələ:

- Adekvat cavab zərbəsi
- Hərbi qarşıdurma
- Strateji müdafiə təşəbbüsü
- Nüvə və onun çatdırılma vasitələrinin yayılması

495 Şimali Koreya MAQATE-ni tərk etdi:

- 1991
- 1978
- 1993
- 1992

496 Raketeleyninə müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müqavilə:

- 1982
- 1991
- 1900
- 1972

497 Nüvə dövləti statusuna malik olmayanların bu statusa yiylənmələrinin qarşısını almaq məqsədi güdən beynəlxalq razılıq:

- 1992
- 1967
- 1990
- 1880

498 Nüvə silahının yayılmaması haqqında müqavilə imzalanmışdır:

- 1980
- 1968
- 1870
- 1990

499 Dünya siyaseti bir elm sahəsi kimi neçənci əsrдə yaranmışdır?

- XX əsrдə
- XVIII əsrдə
- XVII əsrдə
- XIX əsrдə

500 96. Realist məktəbi daxilində struktur realizmə cavab olaraq yaradıldı:

- Neoliberalizm
- Klassik liberalizm
- Liberalizm
- Neoklassik realizm

501 95. Vaşinqton konsensusu nə zaman qəbul edilmişdir?

- 1992+
- 1983
- 1975
- 1980

502 94. Müasir dövrdə globallaşmamı qurbanı hansı dövlətlərdir?

- İEÖ
- "Yarımtraf" dövlətlər
- "Ətraf" dövlətlər
- "Nüvə" dövlətlər

503 Müasir dövrdə qloballaşmanı obeykti hansı dövlətlərdir?

- “Nüvə” dövlətlər
- “Ətraf” dövlətlər
- İEÖ
- “Yarımətraf” dövlətlər

504 İkinci dünya müharibəsindən sonra Almaniyada yaradılmış beynəlxalq məhkəmə orqanı necə adlanırdı?

- Nünberq prosesi
- Hərbi proses
- Qərb prosesi
- Qərb prosesi

505 Şimal-cənub xətti üzrə qütbəşmə nəyə gətirib çıxardı?

- Iqtisadi uçuruma
- Siyasi uçuruma
- Texnoloji uçuruma
- Beynəlxalq uçuruma
- Mədəni uçuruma

506 Beynəlxalq hökumətdənkənar təşkilatlanmalar əsasən nə zamandan formallaşmağa başlamışdır?

- XIX əsrin əvvəllərindən
- İkinci dünya müharibəsindən sonra
- XXI əsrda
- XVIII əsrə
- XX əsrin sonlarına yaxın

507 Nüvə silahının yayılmaması barədə müqaviləyə aiddir:

- 2000-ci ildə imzalanmışdır
- 1927-ci ildə imzalanmışdır
- 1968-ci ildə imzalanmışdır
- Bu dövlətlərə nüvə dövlətləri statusu verilib
- Nüvə silahının ən böyük potensialı Rusiya və ABŞ-dır

508 Qızığın silahlanması və təhlükəsizlik məsələləri üzrə yaranan fenomen hansı adı almışdır?

- Qloballaşma amili
- Təhlükəsizlik dilemması
- Təhlükəsizlik problemi
- Təhlükəsizlik siyasəti
- Təhlükəsizlik amili

509 Nüvə erası neçənci ildən başlayır?

- 1941-ci il sentyabr
- 1945-ci il avqust
- 1945-ci il may
- 1990-ci il may
- 1949-cu il sentyabr

510 Мұстямляқ империаларының дауылмасының нәтижесі кими йени дювляттарин йараптасының интенсив процесінен деңгээлий болғандағы 1960-жылдардағы мәдениеттегі мөртвасының түрлөріндең бірінен тура келгенде:

- 1930-cu illerdə
- 1960-ci illerdə
- 1950-ci illerdə
- 1970-ci illerdə
- 1800-cü illerdə

511 Ұ.Д.Синэерин Бейнялхалғ мәнасибеттегі тәсілдердегі сәйиyyияттың проблемасынан жауап бергенде:

- 1980-ci illerdə
- 1950-ci illerdə
- 1940-ci illerdə
- 1961-жылда
- 2000-ci illerdə

512 Бейнялхалғ мәнасибеттегі тәсілдердегі сәйиyyияттың проблемасынан түрлі мәдениеттердегі мәдениеттегің түрлөріндең бірінен тура келгенде:

- J.D.Singer
- A.Smit
- İ.Kant
- P.Keoheyninin вя Ұ.Най
- J.J.Russo

513 Тәсілдердегі сәйиyyияттың фәрғандырылған идеясының юздең 1950-жылдарындағы мәдениеттегің түрлөріндең бірінен тура келгенде:

- marksizmin
- şovinizmin
- radikalizmin
- сийентийезмин
- liberalizmin

514 1900-жылдан кейінгі деңгээльде тәсілдердегің мәдениеттегің түрлөріндең бірінен тура келгенде:

- X
- XVIII
- XX
- XIX
- XVII

515 Реализм мәйдан охумаша чеврилмиш авропа интеграсиясы церемониялар illerdə işiқ üzүнүүдең бірінен тура келгенде:

- 1900-cu illerdə
- 1950-ci illerdə
- 1800-cü illerdə
- 1960-ci il
- 2000-ci illerdə

516 k.Уолтс Инсан, дювлят вя мәдениеттегің түрлөріндең бірінен тура келгенде:

- 1980-ci illerdə

- 1950-ci illərdə
- 1940-ci illərdə
- 1954-cü ildə
- 2000-ci illərdə

517 Q.Allisonun 1971-ci ildə işıq üzü görmüş əsəri hansı mövzuya həsr edilmişdir?

- QHT-lərə
- Soyuq müharibəyə
- Karib böhranına
- Böyük böhrana
- TMK-lara

518 illərdə baş vermiş böhran nəticəsində OPEC neft hasilatını məhdudlaşdırıldı?

- 2008-2009-cu
- 1973-1974-cü
- 1948-1949-cu
- 1950-1953-cü
- 1930-1933-cü

519 Beynəlxalq təşkilat jurnalı dərc olunmağa başlamışdır?

- 1980-ci illərdə
- 1950-ci illərdə
- 1940-ci illərdə
- 1800-cü illərdə
- 2000-ci illərdə

520 Transmilli münasibətlər və dünya siyasəti əsərinin müəllifləri kimdir?

- İ.lokk
- P.Keoxeyninin və Ҧ.Nay
- İ.Kant
- A.Smit
- J.J.Russo

521 Bipolyar sistem üçün səciyyəvidir?

- Бу системдяки гцтб-дювлят лидер олмаг истяйян истянилян диэяр иштиракчыя мане олур; юз мювәйинин эңъянямъясиня йаҳуд ян азы онун зияфлямъясиня чалышыр
- мяркязи щакимиийят «табелиляр» арасында мцбашисяляри щялл едир вя «табелилярин» мцстягил олмаг ъяшдлариня мане олур
- ян гцдрягли дювлятляр тяряфиндян формалашан ики гцтб арасында кифайят гядяр дцшмян мцнасибятляри
- ян гцдрягли дювлятляр тяряфиндян формалашан ики гцтб арасында кифайят гядяр дцшмян мцнасибятляri
- араларында таразлыг гурулан бир неча эңъ мяркязини ештива едир

522 Birqütblü sistemin neçə variantı mövcuddur?

- 10
- 4
- 3
- 2
- 1

523 Dövlətdaxili qurumlara aid deyil?

- meqapolislər
- federal torpaqlar
- ştatlar
- kantonlar
- TMK-lar

524 BMT-nin hesablamalarına görə 20-ci əsrin sonuna dünyada nə qədər TMK (transmilli korporasiya) mövcud idi?

- 3000-ə yaxın
- 75000-dən çox
- 500-dən çox
- 10000-dən çox
- 1000-ə yaxın

525 QHT lər neçənci əsrдə yaranmışdır?

- XVI
- XIII
- XII
- XIX
- XV

526 Dıńńia siyasatiňa jan chox týasır eđan geyri-düvülyat aktorları сырасына aid deyil?

- dövlətlər
- düvülyatdağılı reasionlar
- tрансимили корпорасийалар;
- бейнýлхалг гeyri-щюкцмят тýashkilatlary;
- etnik vя dinii щяrykatlar;

527 İlk hökumətlərarası təşkilatların nümunələrinđən sayıla bilər?

- Varşava müqaviləsi
- ATƏT
- Millətlər liqası
- BMT
- Gəmiçilik üzrə daimi komissiya

528 Dıńńia siyasati ilk nüvbədə aşaýıdakы saşçalarydя aparylan týadigatlarын.govușuýunda йaranmyşdy?(cavab variantlarından biri səhvdir)

- psixologiya
- beynýlхalг týashkilatlarыn týaçılılı;
- ясасын неолиберализмä istigamatiýmniш beynýlхalг mцnasiibatlyar nýazariйyasi;
- beynýlхalг siyasi iqtisad;
- politoloziýa

529 Dünya bankının təsnifatına görə illik ümumdaxili məhsulu adambaşına 765 dollar və aşağı olan dövlətlər adlanır?

- çox yüksək gəlirli dövlətlər
- fövqəl dövlətlər
- orta gəlirli ölkələr
- yüksək gəlirli ölkələr

aşağı gəlirlili ölkələr

530 Dünya bankı adambaşına düşən milli illik ümumadxılı məhsula görə dövlətləri neçə kateqoriyaya ayırır?

- 7
- 5
- 3
- 2
- 6

531 J.Qoldşteyn feminizmin neçə qolunu qeyd edir?

- 4
- 3
- 11
- 5
- 8

532 beynəlxalq institutların ikili funksiyasını qeyd edirlər-tənzimləyici və formalasdırان?

- Neomarksistlər
- Liberallar
- Realistlər
- Konstruktivistlər
- Marksistlər

533 Postmodernizm anlayışını elmi leksikona daxil etmişdir?

- İ.lokk
- A.Smit
- İ.Kant
- F.Liotar
- J.J.Russo

534 Beynəlxalq münasibətlərdə postmodernizm nə vaxt yaranmağa başlayır?

- 1700-cü illərdə
- 1980-ci illərdə
- 2000-ci illərdə
- 1970-ci illərdə
- 1800-cü illərdə

535 Neomarksizmin nümayəndələrindən biri deyil?

- E.Kant
- P. Kokc
- А.Г.Франк
- И. Валлерстайн
- K.Marks

536 тәсисир дәңниа просесляринин иштиракчыларынын чохлууна хүсуси диггят айырдыглары ццн бу ъяриян башга бир ад да дашыйыр – плэрализ?

- Postmodernistlər
- Neoliberallar

- Marksistlər
- Neorealistlər
- Realistlər

537 klassik realizmin əsas müddəalarına aid deyil?

- Бейнəлхалг иyttimaiiyat dərk etməliidir ki, şərbi mənəgisişləriñgarşysıny ala biliyäk bənələxalg institutlar lazımdır
- Dövlyatlärin füaliyyətinin yəsas motivi gədriyə, həccusyan şərbi cətciilçiyə əan atmagdyr.
- «Çətdövlyat şəkimiyyat mərkəzinin» olmadıny əcən dövlyatlärinə läyli haotik şayildə şayata keçiriliir. Natiyədə bənələxalg mənəsiibətlər «anarxiyalı» olur.
- Bənələxalg mənəsiibətlər maşihiyat etibarınila şəm'ins, unitalar iştirakçı olan və yəz istekliyində egoist kimi chıxış edən dövlyatlärin garşılıqlı läyliyari və təsirliyindən ibarətdir.
- Dövlyatlärlər ilk nüvəbdə yəz məraqlarından chıxış edirlər. Buzamən onlarıny mənəvi məgsədləri də ola biliyə, lakin şeç biri nəyin yaxşıy, nəyin pis olduynu təsbit etmək əzgutuna malik dəyil.

538 Sivilizasiyaların toqquşması nəzəriyyəsinin müəllifi kimdir?

- Hobbs
- Fukuyama
- Hantington
- Fukidid
- Kant

539 1949-cu ildə yaradılmışdır?

- ATƏT
- BMT
- Varşava müqaviləsi təşkilatı
- MDB
- NATO

540 Varşava müqaviləsi təşkilatı nə vaxt yaradılmışdır?

- 1985-ci ildə
- 1955-ci ildə
- 1988-ci ildə
- 1953-cü ildə
- 1937-ci ildə

541 Dünya sistem nəzəriyyəsi hansı cərəyanın tanınmış variantlarından biridir?

- liberalizm
- leninizm
- neomarksizm
- Realizm
- postmodernizm

542 çərçivəsində elmi leksikona üçüncü dünya ölkələri və ikinci dünya ölkələri anlayışları daxil oldu?

- Realizm
- postmodernizm
- liberalizm
- neomarksizm
- leninizm

543 Kompleks qarşılıqlı asılılıq istiqamətinin baniləri kimdir?

- İ.lokk
- İ.Kant
- R.Keoşeyn və İ.Nay
- A.Smit
- J.J.Russo

544 Transmilli münasibətlər ideyasının banisi kimdir?

- İ.Kant
- R.Keoşeyn və İ.Nay
- İ.lokk
- J.J.Russo
- A.Smit

545 Vaşinqton konfransı keçirilmişdir?

- 1921-1922-ci illərdə
- 1977-1978-ci illərdə
- 1945-1946-ci illərdə
- 1914-1915-ci illərdə
- 1918-1919-cu illərdə

546 Liberalizm nümayəndələrinə aid deyil?

- J.J.Russo
- İ.Kant
- A.Smit
- İ.lokk
- Ş.Morqentau

547 Realizmin nümayəndələrinə aiddir?

- A.Smit
- J.J.Russo
- İ.lokk
- İ.Kant
- Ş.Morqentau

548 Дювлятляри бейнəлхалг аренада акторлар кими садяся нязардян кечиряп неореалистляр вя неолибераллардан фяргли олараг, бу ъярийанын нцмайяндяляри неъя вя нийя онлар бу акторлара чеврилирляр суалыны да верирляр?

- Neomarksizm
- Realizm
- Liberalizm
- Marksizm
- Конструктивизм

549 1985-ci ildə qəbul edilmiş vahid Avropa aktında neçənci ilə qədər mal, kapital, insan və xidmətlərin azad hərəkət edəcəyi real ümumi bazarın yaradılması nəzərdə tutulmuşdur?

- 1963-cü ilə
- 1963-cü ilə

- 1992-ci ilə
- 1995-ci ilə
- 1990-ci ilə

550 1992-ci ilə qədər mal, kapital, insan və xidmətlərin azad hərəkət edəjəyi real ümumi bazarın yaradılması məqsədi qoyulan vahid Avropa aktı qəbul olundu?

- 1957-ci ildə
- 1985-ci ildə
- 1995-ci ildə
- 1990-ci ildə
- 1963-cü ildə

551 Atom Enerjisi üzrə Avropa İttifaqı neçənci ildə yaradılmışdır?

- 1957-ci ildə
- 1997-ci ildə
- 1995-ci ildə
- 1963-cü ildə
- 1990-ci ildə

552 1957-ci ildə bağlanmışdır?

- Paris müqaviləsi
- Roma müqaviləsi
- Bişkek müqaviləsi
- Moskva müqaviləsi
- Yalta müqaviləsi

553 Avropa integrasiyasının inkişafında növbəti mərhələ Roma müqaviləsi neçənci ildə bağlanır?

- 1957-ci ildə
- 1997-ci ildə
- 1995-ci ildə
- 1963-cü ildə
- 1990-ci ildə

554 Avropada polad və kömür birliyinə daxil ölkələrə aid deyil?

- Niderland
- Vatikan
- Niderland
- İspaniya
- Portuqaliya

555 Neofunksionalizmə aid deyil?

- Bu istiqamət funksionalizmin əsas baza prinsiplərinin əsasında qurulmaqla, həm də özündə federalizmin bəzi jizgilərini ehtiva edir.
- bütün bəşəriyyət üçün ənəmlili olan səhiyyə, texnologici dəyişikliklər, hüquq və s. sahədə olan praktiki məsələlər daha prioritet hesab olunur
- siyasi qərarların ənəmliliyi də vurgulanır
- ümumplanetar səviyyədə vacib olan məsələlərlə bağlı integrasiya proseslərinə əsas yaradırlar və iştirakçıları iqtisadiyyat sahəsində gələjək birləşməyə aparırlar.
- Dünya hökuməti ideyası

556 Dünya höküməti ideyası hansı cərəyana məxsusdur?

- federalizm
- realizm
- marksizm
- liberalizm

557 İnteqrasiyanın mərhələlərinə aid deyil?

- siyasi birləşmə
- iqtisadi və valyuta ittifaqının yaradılması;
- yalnız qarşılıqlı tijarətdə deyil, həm də işçi qüvvəsi və kapitalın hərəkətində maneələri aradan qaldırılmasını ehtiva edən ümumi (vahid) bazarın formalasdırılması;
- gömrük ittifaqının yaradılması
- azad tijarət zonasının yaradılması;

558 İnteqrasiya proseslərinin nəzəri cəhətdən öyrənilməsinə başlanılmışdır?

- XX əsrin ortalarından
- XVI əsrin əvvəllərindən
- XV əsrən
- XIII əsrən
- XII əsrən

559 Dünya və beynəlxalq təşkilatların funksional inkişafı əsərinin müəllifi kimdir?

- D.Mitrani
- V.Q.Xoros
- J.Rozenaу
- F.Fukuyama
- L.Dolfyus

560 Funksionalizmin atası hesab edilir?

- D.Mitrani
- V.Q.Xoros
- J.Rozenaу
- F.Fukuyama
- L.Dolfyus

561 2004-cü ildə AB-yə daxil ölkələrin sayı neçə idi?

- 33
- 10
- 11
- 25
- 42

562 Latviya, Litva, Estoniya AB-yə daxil oldular?

- 1981-ci ildə
- 2004-ci ildə
- 2002-ci ildə
- 1990 -cı ildə
- 1995-ci ildə

563 2004-cü ildə AB-yə neçə dövlət daxil oldu?

- 2
- 8
- 10
- 4
- 5

564 2. 2001-ci ildə Nitsada qəbul olunmuş qərarda nəzərdə tutulmuşdur?

- vahid valyutanın yaradılması
- Çevik reaksiya verən Avropa qüvvələrinin formalaşdırılması
- AB-nin yaradılması
- AB-nin genişləndirilməsi
- azad gömrük zonasının yaradılması

565 Çevik reaksiya verən Avropa qüvvələrinin formalaşdırılması nəzərdə tutulmuşdur?

- 1981-ci ildə
- 2001-ci ildə
- 2002-ci ildə
- 1990 -cı ildə
- 1995-ci ildə

566 1998-ci ildə növbəti 10 il ərzində AB-yə neçə dövlətin daxil edilməsi nəzərdə tutulmuşdur?

- 7
- 2
- 10
- 11
- 12

567 AB genişlənmə haqqında yeni plan qəbul etdi?

- 1995-ci ildə
- 1998-cildə
- 1963-cü ildə
- 1957-ci ildə
- 1990-cı ildə

568 1994-cü ildə AB yə daxil olan dövlətlərə aid deyil?

- İsveç
- Finlyandiya
- Almaniya
- Avstriya
- Norveç

569 1994-cü ildə AB-yə daxil olmuş dövlət?

- Belçika
- Norveç
- Yunanistan
- Almaniya
- Böyük Britaniya

570 Maastrix sazişini imzalayan dövlətlərə aid deyil?

- İtaliya
- Bolqarıstan
- Danimarka
- İspaniya

571 Maastrix sazişini imzalayan dövlətlərə aid deyil?

- Yunanıstan
- Böyük Britaniya
- Finlandiya
- Belçika
- Almaniya

572 Maastrix sazişini neçə dövlət imzalanmışdır?

- 10
- 12
- 5
- 3
- 8

573 Avropa birliyi neçənci ildə yaradılmışdır?

- 1963-cü ildə
- 1963-cü ildə
- 1990-ci ildə
- 1995-ci ildə
- 1993-cü ildə

574 1992-ci ildə Avropa integrasiyasında yeni mərhələsini müəyyənləşdirən müqaviləsi bağlanmışdır?

- Paris
- Maastrix
- Vyana
- Bişkek
- Helsinki

575 Maastrix sazişi bağlanmıştır?

- 1992-ci ildə
- 1963-cü ildə
- 1995-ci ildə
- 1963-cü ildə
- 1963-cü ildə

576 Demokratizasiyanın ikinji dalğası (1940-jı illərin ortaları -1960-jı illərin əvvəlləri) neçənci illəri əhatə edir?

- 1940-ci illərin ortaları -1960-ci illərin əvvəlləri
- 1830-1930-cu
- 1810-1910-cu
- 1850-1955-ci
- 1840-1945-ci

577 Birinji dalğanın davamında demokratik inkişafın magistral yolundan dönəmə baş verməsi nə ilə bağlı idi?

- SSRİ-nin dağıılması
- soyuq müharibə
- ikinci dünya müharibəsi
- Birinci dünya müharibəsi
- bir sıra ölkələrdə faşizmin hakimiyyətə gəlməsi

578 Birinji dalğanın davamında demokratik inkişafın magistral yolundan dönəmə baş verdi və bu hal qədər davam etdi?

- 1950-ci ilə qədər
- 1920-ci ildən 1940-ci illərin ilk yarısına
- 1960-ci ilə qədər
- 1930-cu ilə qədər
- 1940-cı ilə

579 S.Hanqintonə görə birinci dalğada neçə dövlət demokratikləşmişdir?

- 20-dən çox
- 5
- 10
- 30
- 40

580 S.Hanqintonə görə demokratiyanın ən uzun dalğası hansıdır?

- 2-ci
- 1-ci
- 4-cü
- 5-ci
- 3-cü

581 S.Hanqintonə görə demokratiyanın birinci dalğası neçənci illəri əhatə edir?

- 1820-1920-ci
- 1810-1910-cu
- 1850-1955-ci
- 1830-1930-cu
- 1840-1945-ci

582 S.Hanqintonun Demokratiyanın üçüncü dalğası məqaləsi neçənci ildə dərc olunmuşdur?

- 1990 -ci ildə
- 1991-ci ildə
- 2002-ci ildə
- 2004-ci ildə
- 1995-ci ildə

583 Demokratizasiyanın üçüncü dalğası məqaləsinin müəllifi kimdir?

- S.Hanqinton
- F.Fukuyama
- İ.Kant
- T.Hobs

D.Kolduell

584 olan Freedom House-un hesablamalarına görə günümüzdə demokratik dövlətlərin sayı nə qədər artmışdır?

- 75%
- 55%
- 45%
- 35%
- 25%

585 Latviya AB-yə neçənci ildə daxil oldu?

- 2004-ci ildə
- 1981-ci ildə
- 1995-ci ildə
- 1990 -cı ildə
- 2002-ci ildə

586 Y.A.Borko və O.V.Butorina AB-nin integrasiya prosesinin konseptual və praktiki inkişafının neçə əsas prinsipini ayıırlar?

- 3
- 1
- 7
- 4
- 2

587 Rus elmində demokratik dünya nəzəriyyəsinin təhlili ilə çox geniş şəkildə məşğul olmuşdur?

- İ.Kant
- J.D.Singer
- V.M.Kulaqın
- J.J.Russo
- A.Smit

588 əbədi sülh tezisinin banisi kimdir?

- İ.Kant
- J.D.Singer
- J.J.Russo
- A.Smit
- R.Keoxeynin və J.Nay

589 Qeyri-liberal demokratiya termininin müəllifi kimdir

- İ.Kant
- J.D.Singer
- F.Zəkəriyyə
- J.J.Russo
- A.Smit

590 Cənubi Afrikada ilk demokratik seçimlər neçənci ildə keçirildi?

- 1994-cü ildə
- 1950-ci ildən

- 1940-ci ildən
- 1930-cu ildən
- 1970-ci ildən

591 Cənubi Afrikada apartheid rejimi nə vaxt ləğv edildi?

- 1950-ci ildən
- 1940-ci ildən
- 1930-cu ildən
- 1970-ci ildən
- 1994-cü ildə

592 Demokratik tranzit prosesində Melvil neçə fazanı fərqləndirir?

- 2
- 1
- 4
- 5
- 3

593 Demokratizasiya proseslərini şərtləndirən amilləri tədqiq etmişdir?

- Fukidid
- Herodot
- Makivelli
- Aristotel
- A.Y.Melvil

594 Demokratizasiya proseslərini şərtləndirən neçə qrup amillər qeyd olunur?

- 2
- 4
- 5
- 3

595 Demokratiyanın üçüncü dalğası neçənci ildən başlayır?

- 1961-ci ildən
- 1970-ci ildən
- 1940-ci ildən
- 1930-cu ildən
- 1950-ci ildən

596 Çili də avtoritar rejim hakimiyyətə gəldi?

- 1961-ci ildə
- 1973-ci ildə
- 1967-ci ildə
- 1930-cu ildə
- 1940-ci ildə

597 Yunanistanın 1967-ci il və Çilinin 1973-cü il tarixindəki oxşarlıq?

- ATƏT-ə daxil olmuşlar
- inqilab baş vermişdir

- avtoritar rejimlər hakimiyyətə gəlmışdır
- BMT-yə daxil olmuşlar
- müstəqillik elan etmişlər

598 Yunanistanda avtoritar rejim neçənci ildə hakimiyyətə gəldi?

- 1961-ci ildə
- 1940-ci ildə
- 1967-ci ildə
- 1930-cu ildə
- 1950-ci ildə

599 Demokratiyanın ikinci dalğası hansı hadisələrlə şərtlənmişdir?

- SSRİ-nin dağıılması
- faşizmin İkinji Dünya müharibəsində məğlubiyyəti və müstəmləkə sisteminin dağıılması
- faşizmin hakimiyyətə gəlməsi
- ikinci dünya müharibəsi
- soyuq müharibə

600 Nüvə dövlətləri siyahısına daxil deyil?

- İspaniya
- Rusiya
- ABŞ
- Çin
- Böyük Britaniya

601 ABŞ Yaponiyaya qarşı nüvə silahını neçənci ildə tətbiq etmişdir?

- 1985-ci il
- 2000-ci illərdə
- 1961-jı ildə
- 1945-ci illərdə
- 1950-ci illərdə

602 Silahlanma xərclərinin rekord göstəriciyə çatması neçənci ildə baş vermişdir?

- 1985-ci il
- 1950-ci illərdə
- 1961-jı ildə
- 1940-ci illərdə
- 2000-ci illərdə

603 Qızığın silahlanma və tərksilah məsələləri hansı dövr üçün xüsusi aktual idi?

- ikinci dünya müharibəsi
- Karib böhranı
- Əfqan-Sovet müharibəsi
- soyuq müharibə
- birinci dünya müharibəsi

604 B.Buzanın Xalqlar, dövlətlər və qorxu əsəri neçənci ildə yayımlanmışdır?

- 1940-ci ildə

- 1950-ci ildə
- 1930-cu ildə
- 1967-ci ildə
- 1983-cü ildə

605 Xalqlar, dövlətlər və qorxu əsərinin müəllifi kimdir?

- J.J.Russo
- A.Smit
- İ.Kant
- B.Buzan
- F.Zəkəriyyə

606 Moskvanın teatral mərkəzində girovların götürülməsi ilə bağlı teror aktı neçənci ildə baş vermişdir?

- 1940-ci ildə
- 2002-ci ildə
- 1967-ci ildə
- 1930-cu ildə
- 1950-ci ildə

607 Təhlükəsizlik anlayışına neçə çərçivədə baxılır?

- 5
- 3
- 4
- 1
- 2

608 Müharibə tarixində ilk dəfə kimyəvi silahdan istifadə etmişdir?

- Böyük Britaniya
- Almaniya
- ABŞ
- Rusiya
- Çin

609 Müharibə tarixində ilk dəfə kimyəvi silahdan istifadə olunub?

- Karib böhranında
- birinci dünya müharibəsində
- soyuq müharibədə
- ikinci dünya müharibəsində
- Əfqan-Sovet müharibəsində

610 SSRİ neçənci ildə dağılmışdır?

- 1997-ci ildə
- 1991-ci ildə
- 1963-cü ildə
- 1990-ci ildə
- 1995-ci ildə

611 1994-cü ildə nüvə programını humanitar yardıma əvəz olaraq dayandırılmış dövlət?

- İngiltərə
- Şimali Koreya
- Portuqaliya
- İspaniya

612 CAR nüvə qurğusunu neçənci ildə yaratmışdır?

- 2000-ci illərdə
- 1968-ci ildə
- 1950-ci illərdə
- 1954-cü ildə
- 1980-ci illərdə

613 1974-cü ildə nüvə sınaqları həyata keçirmiş dövlət?

- Niderland
- Hindistan
- Portuqaliya
- İspaniya
- İngiltərə

614 Nüvə silahının yayılmaması barədə Müqavilə neçənci ildə imzalanmışdır?

- 2000-ci illərdə
- 1954-cü ildə
- 1968-ci ildə
- 1940-ci illərdə
- 1950-ci illərdə

615 Nüvə silahının ən böyük potensialı?

- yalnız ABŞ-da
- ABŞ və Rusiya
- BMT-nin bütün üzvlərində
- BMT TŞ-nin bütün üzvlərində
- Çində

616 Nüvə dövlətləri siyahısına daxildir?

- yalnız ABŞ
- BMT TŞ-nin bütün üzvləri
- BMT-nin bütün üzvləri
- ABŞ və Rusiya
- ATƏT-in bütün üzvləri

617 SSRİ, ABŞ və Böyük Britaniyanın nümayəndələri tərəfindən Atmosferdə, kosmik məkanda və su altında nüvə silahının sınağının qadağan olunması barədə Müqavilə harada imzalanmışdır?

- Budapeşt
- London
- Brüksel
- Vyana
- Moskva

618 Moskvada SSRİ, ABŞ və Böyük Britaniyanın nümayəndələri tərəfindən Atmosferdə, kosmik məkanda və su altında nüvə silahının sınağının qadağan olunması barədə Müqavilə imzalandı?

- 1981-ci ildə
- 2001-ci ildə
- 1963-cü ilin avqustunda
- 1990 –cı ildə
- 1995-ci ildə

619 Tərksilah üzrə danışçıların aparılmasına vajib təkan rolunu raket-nüvə münaqişəsi təhlükəsini real edən oynadı?

- 1962-ci ilin Kuba (Karib) böhranı
- birinci dünya müharibəsində
- soyuq müharibə
- Əfqan-Sovet müharibəsində
- ikinci dünya müharibəsində

620 Yaxın və orta mənzilli raketlərin hazırlanması ilə məşğul olan dövlətlər sırasına daxil deyil?

- Şimali Koreya
- Pakistan
- Hindistan
- Səudiyyə Ərəbistan
- Azərbaycan

621 Ulduz müharibələri hansı ABŞ prezidentinin dövrünə təsadüf edir?

- C.Buş
- B.Klinton
- Ruzvelt
- Eyzenhauer
- R.Reyqan

622 Kütləvi qırğıın silahlarının Çatdırılma vasitələri neçə yerə bölünür?

- 1
- 2
- 3
- 4

623 Bakterioloci (bioloci) və toksik (zəhərli) silahların hazırlanması, istehsalı və ehtiyatlarının toplanması və onların məhv edilməsinin qadağan edilməsi haqqında Konvensiya (Biological and Toxin Weapons Convention, BWC) imzalanmışdı?

- 1981-ci ildə
- 1990 –cı ildə
- 1972-ci ildə
- 1995-ci ildə
- 2001-ci ildə

624 Kimyəvi silahın hazırlanması, istehsalı, toplanması və tətbiqinin və onun məhv edilməsinin qadağan edilməsi haqqında Konvensiya (Chemical Weapons Convention, CWC) 2002-ci ilə qədər neçə dövlət qoşuldu?

- 200

- 145
- 142
- 111
- 44

625 Kimyəvi silahın hazırlanması, istehsalı, toplanması və tətbiqinin və onun məhv edilməsinin qadağan edilməsi haqqında Konvensiya (Chemical Weapons Convention, CWC) harada imzalanmışdır?

- Budapeşt
- Paris
- London
- Brüksel
- Vyana

626 Parisdə bir neçə illik danışıların nətijəsi olaraq, Kimyəvi silahın hazırlanması, istehsalı, toplanması və tətbiqinin və onun məhv edilməsinin qadağan edilməsi haqqında Konvensiya (Chemical Weapons Convention, CWC) imzalandı?

- 1981-ci ildə
- 1993-jü ilin yanvarında
- 1995-ci ildə
- 1990 –cı ildə
- 2001-ci ildə

627 Müharibədə boğucu, zəhərli və ya digər bu tipli qazların və bakterioloci vasitələrin tətbiqinin qadağan edilməsi barədə Cenevrə Protokolunu hal-hazırda neçə dövlət imzalamışdır?

- 200
- 100-dən çox
- 42
- 11
- 44

628 Müharibədə boğucu, zəhərli və ya digər bu tipli qazların və bakterioloci vasitələrin tətbiqinin qadağan edilməsi barədə Cenevrə Protokoluna SSRİ neçənci ildə qoşuldu?

- 1990-cı ildə
- 1963-cü ildə
- 1927-ci ildə
- 1991-ci ildə
- 1925-ci ildə

629 Müharibədə boğucu, zəhərli və ya digər bu tipli qazların və bakterioloci vasitələrin tətbiqinin qadağan edilməsi barədə Cenevrə Protokolunu neçə dövlət imzalamışdır?

- 100
- 37
- 42
- 11
- 44

630 Müharibədə boğucu, zəhərli və ya digər bu tipli qazların və bakterioloci vasitələrin tətbiqinin qadağan edilməsi barədə Cenevrə Protokolunu neçənci ildə imzalanmışdır?

- 1990-cı ildə

- 1925-ci ildə
- 1963-cü ildə
- 1991-ci ildə
- 1997-ci ildə

631 Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları arasında yeni strateji münasibətlər haqqında birgə Bəyannamədə neçənci ildə imzalanmışdır?

- 1991-ci ildə
- 2004-ci ildə
- 1995-ci ildə
- 1990 -cı ildə
- 2002-ci ildə

632 Strateci hüjum silahlarının azaldılması və məhdudlaşdırılması haqqında Müqavilə, JNV-1 imzalanmışdır?

- 1981-ci ildə
- 2004-ci ildə
- 1991-ci ildə
- 1990 -cı ildə
- 1995-ci ildə

633 ABŞ PRO müqaviləsindən neçənci ildə ayrıldı?

- 1981-ci ildə
- 2002-ci ildə
- 1990 -cı ildə
- 1995-ci ildə
- 2004-ci ildə

634 Raketəleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında Müqaviləni, PRO imzalanmışdır?

- 1990 -cı ildə
- 1972-jı ildə
- 1981-ci ildə
- 2004-ci ildə
- 1995-ci ildə

635 1993-cü ildə MAQATE-ni tərk edən dövlət?

- Yunanıstan
- Şimali Koreya
- Belçika
- Böyük Britaniya
- Almaniya

636 Nüvə silahının yayılmaması haqqında müqavilə imzalandı?

- 1981-ci ildə
- 1968-jı ildə
- 1990 -cı ildə
- 1995-ci ildə
- 2004-ci ildə

637 Sülhməramlılıq sahəsində aktiv fəaliyyətinə görə BMT Nobel mükafatına layiq görülüb?

- 1950-ci ildə
- 1988-jı ildə
- 1970-ci ildə
- 1980-ci ildə
- 1960-ci ildə

638 Dövlətdaxili münaqişələr neçə qrupa bölünür?

- 1
- 3
- 4
- 5
- 2

639 Aum Sinrike yapon dini sektası əsəb-iflij qazından istifadə edərək metroda terror aktı törətdi?

- 1960-ci ildə
- 1980-ci ildə
- 1995-ci ilin mart ayında
- 1970-ci ildə
- 1950-ci ildə

640 ABŞ və SSRİ arasında daha bir müqavilə – Yaxın və orta mənzilli raketlərin təsviyyə edilməsi barədə müqavilə imzalanmışdır?

- 1987-ci ildə
- 1990 -cı ildə
- 1995-ci ildə
- 2001-ci ildə
- 1981-ci ildə

641 Avropada adı hərbi qüvvələr haqqında Müqavilə imzalanmışdır?

- 1960-ci ildə
- 1990-ci ildə
- 1980-ci ildə
- 1970-ci ildə
- 1950-ci ildə

642 Beynəlxalq münaqişələr neçə fazadan ibarətdir?

- 5
- 6
- 2
- 4
- 3

643 Beynəlxalq münaqişələrin inkişaf fazaları nə ilə müəyyən olunur?

- diplomayik səbəblərlə
- iqtisadi səbəblərlə
- mədəni səbəblərlə
- tarixi və sosial səbəblərlə
- siyasi səbəblərlə

644 Münaqişədə iştirakçıların sayı:

- dövlətlərdən asılıdır
- dəyişir
- 2 tərəf ola bilər yalnız
- 3 tərəfdən artıq ola bilməz
- sabitdir

645 Beynəlxalq münasibətlərin əsas subyekti:

- dövlət
- transmilli aktorlar
- dövlət strukturları
- icra hakimiyyətləri
- beynəlxalq təşkilatlar

646 Beynəlxalq münaqişəyə necə təsəvvür kimi baxılır?

- asılı
- nisbətən müstəqil
- nəzəri
- müstəqil
- praktiki

647 Oyun formasında gedən münaqişə iştirakçılarının davranışını necə qəbul edirlər?

- siyasi
- rasional
- irrasional
- iqtisadi
- hüquqi

648 Nəyə görə münaqişə iştirakçılarının davranışını irrasional qəbul edirlər?

- çünki siyasi hərəkat güclü olur
- ekoloji problemlərin mövcudluğu
- iqtisadi fəaliyyətin sabit olmaması
- onlar qarşılara olduqca geniş hədəflər qoymaqla beynəlxalq vəziyyəti və qarşı tərəfin hərəkətlərini düzgün qiymətləndirirlər
- onlar qarşılara olduqca geniş hədəflər qoymaqla beynəlxalq vəziyyəti və qarşı tərəfin hərəkətlərini düzgün qiymətləndirmirlər

649 Münaqişə iştirakçılarının davranışını necə qəbul etmək olar?

- hüquqi
- iqtisadi
- siyasi
- rasional
- irrasional

650 Döyüş:

- dinc şəraitdə mövcud olur
- əsas vasitədir
- münaqişəyə cəlb olunmuş tərəflərin əvvəlcədən bir-birinə qarşı hərbi cəhətdən hazırlaşlığı və özü üçün nəticəni nəzərə almadan düşmənə maksimal dərəcədə ziyan verməyə çalışılan formadır

- münaqişəyə cəlb olunmuş tərəflərin əvvəlcədən bir-birinə qarşı hərbi cəhətdən hazırlaşlığı və özü üçün nəticəni nəzərə almadan düşmənə maksimal dərəcədə ziyan verməyə çalışılan forma deyil
- sülhə istiqamətlənib

651 Versal sülhünə neçə dövlət cəlb olunmuşdur?

- 45
- 55
- 33
- 44
- 22

652 Vestfal-Vyana sisteminə son qoyuldu:

- Bretton-Vuds sistemi nəticəsində
- I Dünya müharibəsi nəticəsində
- II Dünya müharibəsi nəticəsində
- Soyuq müharibə nəticəsində
- Utrecht sülhü nəticəsində

653 1915-ci ildə müharibəyə qoşuldu:

- Almaniya
- Fransa
- İtaliya
- İngiltərə
- Rusiya

654 Kollektiv təhlükəsizlik və onun real məzmunu malik prinsipləri hansı sistemdə yaradılıb?

- Yalta-Potsdam
- Vyana
- Versal
- Bretton-Vuds
- Vaşinqton

655 1815-ci ildə yaradılan sistem:

- Versal
- Vyana
- Yalta-Potsdam
- Vaşinqton
- Bretton-Vuds

656 1815-ci ildə:

- Avstriya məğlub oldu
- Fransa işgal etdiyi torpaqları geri qaytardı
- İngiltərə respublika elan olundu
- ABŞ müstəqillik əldə etdi
- İspaniya torpaqlarından imtina etdi

657 Utrecht sülhündə istinad edilən hüquq:

- Versal müqaviləsi
- Vestfal müqaviləsi

- Brest-Litovsk sülhü
- Vaşinqton müqaviləsi
- Paris xartiyası

658 Utrecht sülhü imzalandı:

- ABŞ və Kanada arasında
- İngiltərə və Fransa-İspaniya arasında
- Almaniya və İngiltərə arasında
- İspaniya və Almaniya arasında
- ABŞ və İspaniya arasında

659 Utrecht sülhü imzalandı:

- 1767-ci ildə
- 1713-cü ildə
- 1720-ci ildə
- 1789-cu ildə
- 1780-ci ildə

660 1618-ci ildə başlayan müharibənin nəticəsi:

- Heç bir razılıq əldə olunmadı
- Vestfal sülhünün bağlanması ilə sona yetdi
- Vaşinqtonda konfrans çağırıldı
- Versal müqaviləsi imzalandı
- Əsas dövlətlər möglub ooldu

661 Daşnaksütun nə zaman fəaliyyətə başlayıb?

- XVIII əsrin sonlarında
- XIX əsrin II yarısında
- XVII əsrin sonlarında
- XX əsrin I yarısında
- XIX əsrin I yarısında

662 Müasir dövrdə terrorizm və separatizmi hansı qruplara bölmək olar?

- Milli terrorizm, islam terrorizmi, sağ terrorizm, beynəlxalq terrorizm
- Sağ terrorizm, ultrasağ terrorizm
- Sol terrorizm, ultrasağ terrorizm, milli terrorizm, islam terrorizmi
- Islam terrorizmi, sol terrorizm, beynəlxalq terrorizm
- Milli terrorizm, islam terrorizmi, sağ terrorizm, sol terrorizm

663 Terror anlayışı nə zaman və harada formalaşmışdı?

- XVIII əsrədə Rusiyada
- XIX əsrin I yarısında Rusiyada
- XX əsrədə Rusiyada
- XX əsrədə Rusiyada
- XIX əsrin ikinci yarısı Rusiya və Osmanlı imperiyasında

664 Güc informasiyaya sahib olmaqdadır fikri kimə məxsusdur?

- L.Turou

- Frensiz Bekon
- D.Bell
- Q.Qrosi

665 Dünya siyasəti fənni haqqında danışmırlar:

- Liberallar
- Neoliberallar
- Neomarksistlər
- Neomarksistlər
- Marksistlər

666 Dünya siyasəti neçə prosesin birləşdirilməsi nəticəsində yaradılmışdır?

- 5
- 6
- 8
- 10
- 3

667 Neorealistlərə görə siyasi sistem:

- Periferiya və yarıiperiferiyaya bölünür
- siniflərarası münasibətlərdi
- TMK-lar arası münasibətlərdi
- TMB-lər arası münasibətlərdi
- dövlətlərarası münasibətlərdi

668 Beynəlxalq münasibətlərin neçə klassik nəzəriyyəsi var?

- 4
- 8
- 3
- 5
- 7

669 Beynəlxalq siyaset termini geniş yayılmışdır:

- Neoliberalistlər arasında
- neorealistlər arasında
- Marksistlər arasında
- Realistlər arasında
- Liberalistlər arasında

670 Beynəlxalq siyaset terminini istifadə etmişdir?

- Fridrix Ebert
- Kenned Uolts
- Samuel Hantinqton
- Bill Clinton
- Franklin Ruzvelt

671 Dünya siyasəti adlı xüsusi jurnal buraxılmağa başladı:

- 1960-cı ildən

- 1940-ci illərdən
- 1930-cu ildən
- 1980-ci ildən
- 1970-ci ildən

672 Dünya siyaseti adlı xüsusi jurnal harda buraxılmağa başladı?

- İngiltərdə
- ABŞ-da
- Gürcüstanda
- Azərbaycanda
- Fransada

673 Siyasetin öyrənilməsi beynəlxalq münasibətlər və politologiyaya bölündü:

- Versal sistemi nəticəsində
- Vestfal sistemi nəticəsində
- I Dünya müharibəsi nəticəsində
- "Soyuq müharibə" nəticəsində
- Vaşinqton sistemi nəticəsində

674 Beynəlxalq münasibətlərə olan diqqət əhəmiyyətli dərəcədə artdı:

- 90-ci illərdə
- I Dünya müharibəsinin başa çatmasından sonra
- Qədim dövrdə
- II Dünya müharibəsinin başa çatmasından sonra
- XXI əsrin əvvəlində

675 Beynəlxalq münasibətlər bir fənn kimi nə vaxt yaranıb?

- Qədim dövrdə
- II Dünya müharibəsinin başa çatmasından sonra
- I Dünya müharibəsinin başa çatmasından sonra
- 90-ci illərdə
- XXI əsrin əvvəlində

676 Dünya siyaseti nə ilə daha sıx bağlıdır?

- Yalnız politologiya ilə
- Politologiya və fəlsəfə ilə
- Beynəlxalq münasibətlər və politologiya ilə
- Fəlsəfə ilə
- Beynəlxalq münasibətlər və fəlsəfə ilə

677 Dünya siyaseti:

- Beynəlxalq əməkdaşlığı əsaslanır
- Müstəqil elmi fənnidir
- Qarşılıqlı asılılıq nəticəsində yaranıb
- Beynəlxalq münasibətlər fənninin bir hissəsidir
- Beynəlxalq iqtisadi münasibətlərdən asılıdı

678 Dünya siyaseti elmi fənn kimi formalaşmağa başlamışdır?

- XV əsrдə
- XX əsrдə
- XIX əsrдə
- XVII əsrдə
- XXI əsrдə

679 1976-ci ildə:

- Dünya siyasəti formalaşır
- Gevin Boyd tərəfindən "Dünya siyasəti" dərsliyi buraxılır
- "Azad ev" təşkilatı yaranır
- Lügətlər yaranır
- Beynəlxalq münasibətlər termini formalaşır

680 Beynəlxalq münasibətlərin sosialojiyası formalaşmışdır:

- Neoliberalların fəaliyyəti nəticəsində
- Dünya siyasəti ABŞ və Avropada inkişaf edərək
- Neomarksistlərin fəaliyyəti nəticəsində
- Marksistlərin fəaliyyəti nəticəsində
- neorealistlərin fəaliyyəti nəticəsində

681 1992-ci ildə:

- Neoliberallar fəaliyyətini dayandırıb
- ABŞ-ın "Azad ev" təşkilatı yaranıb
- Neomarksistlər fəaliyyətə başlayıb
- "Soyuq müharibə" başlayıb
- "International securiti" jurnalında beynəlxalq münasibətlərlə bağlı məqalə çap olunub

682 Beynəlxalq münasibətlər sistemin neçə ildi dəyişikliklərə məruz qaldığını iddia edirlər?

- 500 ildən artıq
- 390 ildən artıq
- 200 ildən artıq
- 350 ildən artıq
- 400 ildən artıq

683 Beynəlxalq münasibətlər sisteminin ilk mərhələsi başlayır:

- Soyuq müharibənin sona yetməsi ilə
- Vestfal sistemi ilə
- Versal sistemi ilə
- Vaşinqton sistemi ilə
- Yalta_Potsdam sistemi ilə

684 Beynəlxalq münasibətlər sisteminin ilk mərkəlesi neçə il davam etmişdir?

- 278
- 290
- 289
- 271
- 287

685 Müasir dövrdə dövlətlər təsiretmə gücünə görə neçə qrupa bölündürler?

- 4
- 3
- 2
- 5
- 6

686 Hal hazırda fövqəldövlət kimi çıkış edən dövlət:

- İran
- Rusiya
- İngiltərə
- ABŞ
- Fransa

687 Biri böyük dövlətlər sırasında göstərilə bilməz:

- Yaponiya
- Fransa
- İngiltərə
- Gürcüstan
- Almaniya

688 Biri regional dövlətdir:

- Yaponiya
- İngiltərə
- Fransa
- Çin
- ABŞ

689 Adı dövləti göstərin:

- Türkiyə
- İran
- Çin
- Azərbaycan
- Pakistan

690 Coxqütbüdü dünya sistemi mövcud olmuşdur:

- Müasir dövrə kimi
- Vestfal sistemində kimi
- I Dünya müharibəsinə kimi
- II Dünya müharibəsinə kimi
- Versal sisteminə kimi

691 XVI-XVII əsrlərdə dünya iqtisadiyyatının lideri olan dövlətlər:

- Fransa,ABŞ
- ABŞ,İngiltərə
- Hollandiya,Fransa
- İngiltərə,Hollandiya
- Fransa,İngiltərə

692 30 illik müharibə əhatəedir:

- 1318-1348
- 1518-1548
- 1718-1748
- 1618-1648
- 1418-1448

693 Daşnaksütun nə zaman terror-separatçı partiya kimi formalaşıb?

- 1915-ci ildə
- 1895-ci ildə
- 1890-ci ildə
- XIX əsrin I yarısında
- 1905-ci ildə

694 Daşnaksütun partiyasının 3 əsas fəaliyyət şəxarı hansılardır?

- Türklərə qarşı mübarizə, Dağlıq Qarabağın türklərə verilməsi verilməsi, Erməni dövlətinin yaradılması
- Rus imperiyasının tərkibinə qatılmaq, Erməni dövlətinin yaradılması, Ermənistən azadlığı
- Türk dövlətinə və dünyadakı bütün türklərə qarşı mübarizə, Erməni dövlətinin yaradılması, Qarabağın Azərbaycandan qopardılması
- Ermənistən azadlığı, Böyük Ermənistən dövlətinin yaradılması, ruslara qarşı mübarizə
- Türklərə qarşı mübarizə, Dağlıq Qarabağın ruslara verilməsi, Erməni dövlətinin yaradılması

695 ASALA terror təşkilatı harada və nə zaman yaradılıb?

- 1905-ci ildə
- 1970-ci ildə Ermənistanda
- 1975-ci ildə Türkiyə ərazisində
- 1975-ci ildə Ermənistanda
- 1975-ci ildə Suriyada

696 SSRİ-nin dağılması hansı sistemin dağılması ilə nəticələndi?

- Vestfal sistemi
- Versal sisteminin
- Potsdam sisteminin
- Yalta sisteminin
- Vaşinqton sisteminin

697 QATT Ümumdünya Ticarət Təşkilatına nə zaman çevrildi?

- 1975-ci ildə
- 1998-ci ildə
- 1995-ci ildə
- 1993-cü ildə
- 1997-ci ildə

698 Avropanın 2 lider dövləti :

- Fransa və Belçika
- Fransa və İtaliya
- Almaniya və Fransa
- Almaniya və İtaliya
- Almaniya və Belçika

699 Tarixin sonu məqaləsi kimə məxsusdur və nə vaxt işıq üzü görüb?

- R.Patnem, 1879-cu il
- H.Morgentau, 1880-ci il
- M.M.Narinski, 1800-cü il
- Frencis Fukuyama, 1989-cu il

700 BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının(YUNKTAD) ilk sessiyasında neçə dövlət iştirak etmişdir?

- 30
- 90
- 77
- 130
- 87